




Azərbaycan Respublikası  
Mədəniyyət və Turizm Nazirliyi



Azərbaycan  
Milli Kitabxanası

# Mədəniyyət, incəsənət və turizm haqqında yeni ədəbiyyat


**2014 - İYUL**



**BAKI - 2014**



Azərbaycan Respublikası  
Mədəniyyət və Turizm Nazirliyi



Azərbaycan  
Milli Kitabxanası

# Mədəniyyət, incəsənət və turizm haqqında yeni ədəbiyyat

Cari bibliografik informasiya göstəricisi

**iyul** 2014

**BAKI - 2014**

**Baş redaktor və  
buraxılışa məsul:**

K.Tahirov

**Buraxılışı hazırlayanlar:**

Analitik Elektron  
Məlumat Bazasının  
Təşkili şöbəsi

**Redaktorlar:**

D.Sadıxova, N.Səlimova

Я19:Ч  
М45

**Mədəniyyət, incəsənət və turizm haqqında yeni ədəbiyyat:** cari bibliografik informasiya göstəricisi: İyul - 2014 /baş red. və bur. məsul K.Tahirov; bur. haz. Analitik Elektron Məlumat Bazasının Təşkili şöbəsi; red. D.Sadıxova, N.Səlimova. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2014.- 85 s.

## ÖN SÖZ

**M**F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Mədəniyyət üzrə İnformasiya şöbəsinin 2006-cı ilin aprel ayından tərtib etdiyi “Mədəniyyət, incəsənət və turizm haqqında yeni ədəbiyyat” adlı cari bibliografik informasiya göstəricisi 2009-cu ilin fevral ayından yeni təşkil olunmuş Analitik Elektron Məlumat Bazasının Təşkili şöbəsi tərəfindən hazırlanır. Bu vəsaiti nəşr etməkdə məqsəd Mədəniyyət və Turizm Nazirliyinin rəhbər işçilərinə və aparıcı mütəxəssislərinə müvafiq mövzu üzrə Azərbaycan və rus dillərində kitabxanaya daxil olan bəzi yeni kitablar, jurnal və qəzet səhifələrində dərc edilən məqalələr haqqında operativ məlumat verməkdir.

Vəsaitdə kitabxananın fonduna daxil olan mövzu üzrə kitabların şifrələri də verilmişdir. Bu da mütəxəssislərin istifadəsini asanlaşdırmaq məqsədi daşıyır.

Qarşısında ulduz işarəsi qoyulmuş məqalələrin tam elektron mətnini Milli Kitabxananın saytı ([www.anl.az](http://www.anl.az)) və elektron kataloqu vasitəsilə açıb oxumaq mümkündür.

Digər materialların isə kserosurətlərini və elektron variantını əks əlaqə vasitəsilə istifadəçilərə çatdırıla bilər.

Nəşrlə bağlı arzu, təklif və iradlarını Milli Kitabxanaya göndərən mütəxəssislərə əvvəlcədən minnətdarlığımızı bildiririk.

Ünvan: AZ 1000. Bakı şəh., Xaqani küç., 57

E-mail: [contact@anl.az](mailto:contact@anl.az)

Tel.: 493 98 96

M.F.Axundov adına Azərbaycan Milli  
Kitabxanasının Analitik Elektron  
Məlumat Bazasının Təşkili şöbəsi

## MƏDƏNİYYƏT

### Mədəniyyət, incəsənət və turizm haqqında rəhbər materiallar

1. **\*R.H.Əliyevin “İstiqlal” ordeni** ilə təltif edilməsi haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 16 iyul 2014-cü il: [Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə] //Azərbaycan.- 2014.- 17 iyul.- S.2.

---

2. **\*Rasizadə, A.** “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişikliklər edilməsi barədə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: № 222; 7 iyul 2014-cü il //Azərbaycan.- 2014.- 20 iyul.- S.2.

3. **\*Rasizadə, A.** “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli qərarında dəyişikliklər edilməsi barədə: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı //Azərbaycan.- 2014.-27 iyul.-S.2.

---

4. **Amanov, R.** Lahıç dünya gənclərinin diqqətində: İsmayılı: [rayonun qədim tarixi və memarlıq üslubu] //Respublika.- 2014.- 16 iyul.- S.5.

5. **\*“Azerbaijan Art Festival-2014”**: Layihənin növbəti sərgisi Gəncədə təşkil olunub: [“Azərbaycan İncəsənət Festivalı” layihəsinin bölgələrdə sərgiləri davam edir] //Mədəniyyət.- 2014.- 18 iyul.- S.16.

6. **\*“Azərbaycanın mədəni irsinin** qorunması və inkişafına dəstək”]: [Beynəlxalq Mətbuat Mərkəzində “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin eyniadlı layihəsinin təqdimatı olub] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.2.

7. **\*Azərbaycan Respublikasının Mədəniyyət** Konsepsiyası: [konsepsiyanın məqsədi mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etməkdir] //Mədəniyyət.- 2014.- 18 iyul.- S.6.; 23 iyul.- S.6.

8. **\*Azərbaycan Respublikasının Mədəniyyət** Konsepsiyası: [konsepsiyanın məqsədi mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etməkdir] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 6.

9. **\*Bakıda “Davamlı inkişaf** mədəniyyəti: universal və milli dəyərlərin qarşılıqlı əlaqəsi” mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilir: [mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransda çıxış etmişdir] //Azərbaycan.- 2014.- 9 iyul.- S.2.

10. **\*Bakının cazibəsinin yeni** cizgiləri: [“Baku” jurnalının növbəti (iyul-avqust) nömrəsində paytaxtda keçirilən mədəniyyət tədbirləri, festivallar və müxtəlif sərgilər haqqında da məlumat verilir] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.10.

11. **\*Bakıda “Şərq tərəfdaşlığı”** ölkələrində “Mədəniyyət” proqramı çərçivəsində seminar keçirilir //Azərbaycan.- 2014.- 22 iyul.- S.9.

12. **Canməmmədova, G.** Kəngərlidə toy mərasimi //Kredo.- 2014.- 5 iyul.- S.12.

13. **Cavadov, Z.** Ağdamın mədəni-maarif müəssisələri fəaliyyətdədir: [Ağdam Rayon Mədəniyyət və Turizm şöbəsinin

müdiri Şahin Qasimovun söhbəti] //Respublika.- 2014.- 16 iyul.- S.7.

14. **\*Gənclərin folklor festivalı:** [Quba-Xaçmaz zonası üzrə keçirilən festival başa çatıb] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.7.

15. **Hacıyev, Y.** Sənət incisi: [“Şıxlar” sənəti haqqında] //Mədəni həyat.- 2014.- № 6.- S.42-43.

16. **\*Həbibova, Z.** Azərbaycandakı multikulturalizm ideya və dəyərlərinin təbliğində Heydər Əliyev Fondunun rolu artır //Xalq qəzeti.- 2014.- 9 iyul.- S.5.

17. **Hidayətoğlu, Y.** Bu əziz gündəmdə: [Adil İsgəndərov adına Mədəniyyət Mərkəzinin direktoru Hacı Əliyev haqqında] //Mədəni həyat.- 2014.- № 6.- S.66-69.

18. **\*Hüseynov, F.** “Davamlı inkişaf üçün cəmiyyətdə tolerant münasibətlər zəruridir”: Beynəlxalq elmi konfrans başa çatdı: [“Davamlı inkişaf mədəniyyəti: universal və milli dəyərlərin qarşılıqlı əlaqəsi” mövzusunda IV beynəlxalq elmi konfrans] //Mədəniyyət.- 2014.- 11 iyul.- S.4.

19. **\*Hüseynov, F.** Dəyərlərin və ənənələrin qorunması gələcək inkişafın təminatıdır: “Davamlı inkişaf mədəniyyəti: universal və milli dəyərlərin qarşılıqlı əlaqəsi” mövzusunda IV beynəlxalq elmi konfrans //Mədəniyyət.- 2014.- 9 iyul.- S.3.

20. **\*Hüseynov, F.** Qədimliklə müasirliyin qovuşduğu məkan: [Qafqaz regionunun ən böyük ticarət, mədəniyyət və elm mərkəzi olan Bakı həm də Xəzər dənizi sahilində ən iri liman şəhəridir] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.10.

21. **\*Mədəniyyət və turizm** naziri Əbülfəs Qarayevin Milli Mətbuat Günü münasibətilə jurnalistlərə təbriki: [Azərbaycan mətbuatının 139-cu ildönümü münasibətilə] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.2.

22. **\*Mədəniyyət və turizm** naziri Qax şəhərində vətəndaşları qəbul edəcək //Mədəniyyət.- 2014.- 18 iyul.- S.3.

23. **\*Mədəniyyət və turizm** naziri Qaxda vətəndaşları qəbul etdi //Azərbaycan.- 2014.- 26 iyul.- S.6.

24. **\*Mədəniyyət və Turizm** Nazirliyinin yeni Aparat rəhbəri təyin olunub: [Rafiq Bayramov ] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 2.

25. **\*Milli mədəniyyət siyasəti:** hədəf və perspektivlər: Yevlax şəhərində seminar keçirilib //Mədəniyyət.- 2014.- 2 iyul.- S.6.

26. **\*Nazirliyin kollektivi Firudin** Qurbanova yeni vəzifəsində uğurlar arzulayıb: [Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri təhsil nazirinin müavini vəzifəsinə təyin olunub] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.3.

27. **\*Sarıyeva, İ.** Klassik Azərbaycan poeziyasında dövlətimizin və mədəniyyətimizin təbliği... //Bakı xəbər.- 2014.- 21 iyul.- S.11.

28. **\*Sarıyeva, İ.** Şəhərlərimiz “Mədəniyyət paytaxtı” statusunda... //Bakı xəbər.- 2014.- 22 iyul.- S.15.

29. **\*Sarıyeva, İ.** Şəhərlərimizin “Mədəniyyət paytaxtı” elan edilməsi mədəniyyətimizin təbliğində hansı rolu oynayır? //Bakı xəbər.- 2014.- 23 iyul.- S.15.

### **“Mədəniyyət və rəqəmsallasmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı”**

30. **\*Avropa Şurasının dəstəyi** ilə Bakıda beynəlxalq konfrans: [Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində “Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı” keçiriləcək] //Mədəniyyət.- 2014.- 4 iyul.- S.2.

31. **\*Azəri, L.** Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi: Bakıda Avropa Şurasının dəstəyi ilə beynəlxalq konfrans keçirildi //Mədəniyyət.- 2014.- 9 iyul.- S.5.



32. \***“Mədəniyyət və rəqəmsallaşmanın** mübadiləsi üzrə birinci platforma – Bakı konfransı” başa çatmışdır //Azərbaycan.- 2014.- 6 iyul.- S.5.

33. \***“Mədəniyyət və rəqəmsallaşmanın** mübadiləsi üzrə birinci platforma – Bakı konfransı” keçirilir //Azərbaycan.- 2014.- 5 iyul.- S.6.

### Səkidə beynəlxalq şirniyyat festivalı

34. **Abdullayeva, S.** Beynəlxalq şirniyyat festivalı Şəkidə gerçəkləşib //525-ci qəzet.- 2014.- 23 iyul.- S.4.

35. **Cavidan.** Şəkidə beynəlxalq şirniyyat festivalı keçirilib //Palitra.- 2014.- 22 iyul.- S.13.

36. \***Şəki daha bir** festivala hazırlaşır: [qədim şəhərdə beynəlxalq milli şirniyyat festivalı keçiriləcək] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.2.

37. \***Şəkidə şirin festival:** Beynəlxalq tədbir dostluğun və qardaşlığın tərənnümünə çevrilib: [Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı keçirilən beynəlxalq milli şirniyyat festivalı] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.8.

### MƏDƏNİ ƏLAQƏLƏR

38. \***Abdullayeva, F.** Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada dindarlar üçün iftar süfrəsi açılmış və Azərbaycan Respublikası Günü təşkil edilmişdir: [tədbir konsert proqramı ilə davam etmişdir] //Azərbaycan.- 2014.- 4 iyul.- S.4.

39. \***Abdullayeva, F.** Şotlandiya qəzetində Bakı haqqında məlumat: [Şotlandiyanın “The Press and Journal” qəzetində Bakıda müasir mehmanxana şəbəkəsinin qurulduğu, yeni hava yo-

lu xətlərinin turizm üçün əlverişli imkan yaratdığı diqqətə çatdırılır] //Mədəniyyət.- 2014.-11 iyul.- S.9.

**40. Abdullayeva, S.** Azərbaycan Günləri çərçivəsində silsilə tədbirlər keçirilib: [Heydər Əliyev Fondunun təşkilatçılığı ilə] //525-ci qəzet.- 2014.- 12 iyul.- S.17.

**41. Amerikalının Azərbaycan zövqü:** “Qaraçöp” ən sevdiyim Azərbaycan xalçasıdır» (ABŞ): [“Azər-İlmə”nin qonağı olmuş məşhur xalça kolleksioneri Conatan Danın fikirləri] //Azərbaycan xalçaları.-2014.- Cild 4.-№ 10.- S.106-107.

**42. \*Ankarada Azərbaycanın işğal** altındakı mədəni irsindən söz açılıb: [Ankaradakı Türkiyə Orta Şərq İdarəçilik İnstitutunda “Azərbaycanın işğal altında saxlanılan torpaqları” mövzusunda elmi konfrans keçirilib] //Mədəniyyət.- 2014.- 4 iyul.- S.5.

**43. \*Arslan, Ə.** “Bakıda Türkiyə mədəniyyəti həftəsinin uğurla gerçəkləşəcəyinə əminəm”: [Türkiyənin Azərbaycandakı səfirliyinin tanıtım müşaviri Seyit Əhməd Arslanla müsahibə] /müsahibəni apardı Mehparə Sultanova //Mədəniyyət.- 2014.- 23 iyul.- S.11.

**44. \*Azərbaycanda aparılan arxeoloji** tədqiqatların Türkiyədə təqdimatı: [Anadolu və Azərbaycan kurqanları mədəniyyətinin məlumat bazasının (data baza) yaradılması layihəsi həyata keçirilir] //Mədəniyyət.- 2014.-11 iyul.- S.12.

**45. \*Azərbaycanla İtaliya arasında** mədəniyyət və turizm əlaqələri uğurla inkişaf edir: [mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Bakıda səfərdə olan İtaliya Senatının təhsil və mədəni irs komissiyasının sədri Andrea Markuççinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.5.

**46. \*Azərbaycanla İtaliya arasında** mədəni əlaqələr genişlənilir: Prezident İlham Əliyevin Romaya səfəri gedişində mədəniyyət sahəsində əməkdaşlığa dair iki sənəd imzalanıb //Mədəniyyət.- 2014.- 16 iyul.- S.3.

**47. \*Azərbaycan-İtaliya sənədləri** imzalanmışdır: Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfəri: [strateji tərəfdaşlıq, dəniz nəqliyyatı haqqında, iqtisadi əməkdaşlıq, mədəniyyət sahəsində və idman əməkdaşlığına dair Anlaşma Memorandumları imzalanmışdır] //Azərbaycan.- 2014.- 16 iyul.- S.1.

**48. \*Azərbaycan ilə Xorvatiya** arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir: [mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiyada 65-ci Dubrovnik yay festivalında və “Xorvatiya Forumu”nda iştirakı çərçivəsində] //Azərbaycan.- 2014.- 11 iyul.- S.7.

**49. \*Azərbaycan mədəniyyətlərarası dialoqun** gücləndirilməsinə öz töhfəsini verir: [Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib] //Mədəniyyət.- 2014.- 11 iyul.- S.3.

**50. Azərbaycan xalçaları Qazaxıstanda:** [Astana şəhərində keçirilən “Astana ətrafında Minilik” festivalı haqqında] //Palitra.- 2014.- 12 iyul.- S.10.

**51. \*“Azərbaycan - tolerantlıq məkanı”:** İsraildə fotosərgi açılıb: [Heydər Əliyev Fondunun və Milli Tolerantlıq Mərkəzinin birgə dəstəyi ilə] //Mədəniyyət.- 2014.- 11 iyul.- S.6.

**52. \*Azəri, L.** “Şərq tərəfdaşlığı” ölkələrində mədəniyyət siyasəti: Bakıda keçirilən seminarla Azərbaycan təcrübəsi geniş müzakirə olundu: [“Park Inn” hotelində] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.4.

**53. \*Azərbaycanlı rejissor Alanya** bələdiyyəsinin qonağı - olub: [Cahangir Novruzov] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 5.

**54. \*Balaca istedadın uğuru:** [Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən “Golden Sparkles European Music Festival”da ölkəmizi Abdulla Şaiq adına Dövlət Kukla

Teatrının solisti 7 yaşlı Aylin Nəcəfli təmsil edib] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.12.

**55. \*Bayramov, V.** Azərbaycan nümayəndə heyəti Kalmıkiyada: [Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin səfəri və konserti haqqında] //Xalq qəzeti.- 2014.- 5 iyul.- S.6.

**56. \*Belçikada UNESCO tərəfindən** sualtı mədəni irsin qorunması üzrə elmi konfrans keçirilmişdir: Konfransda Azərbaycan da təmsil olunmuşdur: [tədbirlərdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva “Azərbaycanın sualtı mədəni irsi” mövzusunda məruzə ilə çıxış etmişdir] //Azərbaycan.- 2014.- 1 iyul.- S.9.

**57. \*Beynəlxalq müəllif mahnıları** festivalı: [Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.2.

**58. \*Cəfərli, N.** Riqada Azərbaycan rəssamlarının “Şərq nağılı” sərgisi açılmışdır: [“Riqa Avropanın mədəniyyət paytaxtıdır” proqramı çərçivəsində] //Azərbaycan.- 2014.- 12 iyul.- S.11.

**59. \*“Daha yaxşı bir** dünya üçün, sülh üçün incəsənət”:  
Ölkəmiz Tehrandə keçirilən beynəlxalq sərgidə təmsil olunub: [İranın paytaxtı Tehranın Qəsr muzeyində beynəlxalq “Art Collect” sərgisi keçirilib] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.7.

**60. \*Dünyanın xor kollektivləri** “Avropanın mədəniyyət paytaxtı”nda: [Latviyanın paytaxtı Riqada VIII Dünya Xor Oyunları keçirilib] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 4.

**61. \*Dünyanın usta aşpazları** Norveçdə bir araya gəliblər: Beynəlxalq konqresdə ölkəmiz də təmsil olunub: [Dünya Usta Aşpazlar Birlikləri Assosiasiyasının konqresi keçirilib] //Mədəniyyət.- 2014.- 11 iyul.- S.4.

62. **\*Dünya Turizm Təşkilatının** Orta Şərq üzrə komissiyasının toplantısı: [Misirin paytaxtı Qahirə şəhərində komissiyanın 39-cu iclası keçiriləcək] //Mədəniyyət.- 2014.- 11 iyul.- S.3.
63. **\*Gürcüstan parlamentinin sədri** Heydər Əliyev Mərkəzində olmuşdur: [qonaqlar Mərkəzdə “Azərbaycan inciləri” sərgisi ilə də tanış olmuşlar] //İki sahil.- 2014.- 9 iyul.- S.6.
64. **\*“Halay” Dunay festivalında** ölkəmizi uğurla təmsil edib: [Macarıstanın Kaloça şəhərində] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.16.
65. **\*Heydər Əliyev Mərkəzi** London Dizayn Muzeyinin mükafatını qazanıb //Mədəniyyət.- 2014.- 2 iyul.- S.3.
66. **\*İlk əməkdaşlıq proqramı** imzalanmışdır: [Vyetnam Sosialist Respublikasının mədəniyyət, idman və turizm naziri Hoanq Tuan Anhin rəhbərlik etdiyi nümayəndə heyətinin Mədəniyyət və Turizm Nazirliyində görüşü çərçivəsində] //Azərbaycan.- 2014.- 3 iyul.- S.4.
67. **\*İsmayılov, O.** Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva: “Biz belə cinayətlərin təkrarını bir daha görməməliyik”: [bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında “Sonsuz dəhliz” sənədli filminin premyerasından sonra demişdir] //Azərbaycan.- 2014.- 2 iyul.- S.9.
68. **\*Kanadada Azərbaycan musiqisi** günü: [“Music Niagara” beynəlxalq musiqi festivalı çərçivəsində] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.2.
69. **\*Kaseinov, D.** “Şəki gələcəkdə “Türk dünyasının mədəniyyət paytaxtı” ola bilər”: “TÜRKSÖY-un bu layihəsi türkdilli ölkələrin qədim, gözəl şəhərlərini tanıdır”: [TÜRKSÖY-un baş katibi Düsen Kaseinovla müsahibə] /müsahibəni apardı Mehparə Sultanova //Mədəniyyət.- 2014.- 16 iyul.- S.5.

70. **\*Kazanda “Türkvizyon-2014”** mahnı müsabiqəsinin təqdimatı: [türkdilli ifaçıların II beynəlxalq televiziya mahnı müsabiqəsi] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.5.

71. **\*Kəlağayı və ipəkçilik** sənətimiz İordaniyada “Diplomatik bazar”da: [xarici ölkələrdə Azərbaycanın xalq sənəti nümunələrinin təbliği] //Mədəniyyət.- 2014.- 18 iyul.- S.16.

72. **\*Qastrol səfəri uğurla** başa çatıb: [Sumqayıt Dövlət Dram Teatrının kollektivinin Gürcüstana qastrol səfəri çərçivəsində “Qocanı öldürməliyik” tamaşası rejissor Tatyana Şevçenkunun quruluşunda nümayiş etdirilib] //Mədəniyyət.- 2014.- 18 iyul.- S.5.

73. **Qurbanlı, R.** Rəşid Behbudovun donunu cırdığı rus aktrisa: [“Bəxtiyar” filmində Saşa obrazını yaradan Rusiyanın Əməkdar artisti Tamara Çernova haqqında] //Ədalət.- 2014.- 16 iyul- S.4.

74. **\*Lalə.** Azərbaycan və Vyetnam arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanıb: [mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının mədəniyyət, idman və turizm naziri Hoanq Tuan Anhın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi] //Mədəniyyət.- 2014.- 4 iyul.- S.3.

75. **\*Lapaitis, R.** “Qarabağ faciəsi fotolarda” : Albom hazır olandan sonra BMT-yə, ATƏT-ə və digər beynəlxalq təşkilatlara təqdim ediləcək: [tanınmış fotoqraf Riçardas Lapaitis ilə müsahibə] /müsahibəni apardı Təranə Məhərrəmovə //Kaspi.- 2014.- 9 iyul.- S.6.

76. **\*“Maskarad” diploma layiq** görülüb: [Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Moskva vilayətinin Sergiyev qəsəbəsində rus kilsə monarxı Sergey Radonejskinin 700 illiyi münasibətilə keçirilən “Üçlükdə” adlı beynəlxalq teatr festivalında uğurla iştirak edib] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.6.

77. **\*Mehparə.** Yalovada “Türk Boyları Mədəniyyət Festivali”//Mədəniyyət.- 2014.- 25 iyul.- S. 5.

78. **Məmmədova, N.** Xarici qonaqlar Qəbələdə: [tarix-di-yarşınaslıq muzeyində] //Mədəni həyat.- 2014.- № 6.- S.11.

79. **\*Mədəniyyət və turizm** naziri Əbülfəs Qarayev Xorvatiyada səfərdədir: Azərbaycan nümayəndə heyəti 65-ci Dubrovnik yay festivalının açılış mərasimində iştirak edib //Mədəniyyət.- 2014.- 11 iyul.- S.3.

80. **\*“Mədəniyyətlərarası körpülərin qurulması”:** Varşavada Azərbaycanla bağlı fotosərgi və konfrans təşkil olunub //Mədəniyyət.- 2014.- 18 iyul.-S.3.

81. **\*Musiqili Teatr Novosibirskə** dəvət alıb: [“Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatı tərəfindən] //Mədəniyyət.- 2014.- 18 iyul.- S.5.

82. **\*Opera və Balet** Teatrının orkestri Almaniyada festivala dəvət alıb: [Qut-İmmlinq opera sənəti festivalına] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.3.

83. **\*Ölkəmiz Türkmənistanda mədəniyyət** həftəsində təmsil olunub: [beynəlxalq sərgidə incəsənət nümunələri, Azərbaycan guşəsi nümayiş etdirilib] //Mədəniyyət.- 2014.- 4 iyul.- S.9.

84. **\*Ölkəmizin gözəl təbiəti** rusiyalı rəssamın xalçasında: [Lətif Kərimov adına Azərbaycan Xalça Muzeyində Rusiyanın Əməkdar rəssamı İqor Burqanovun eskizi əsasında toxunmuş xalçanın kəsilməsi mərasimi keçirilib] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.12.

85. **\*“Rənglər çələngi: Qarabağın** rəngləri Melburnda”:  
[Avstraliyada keçirilən eyniadlı rəsm sərgisi] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.14.

86. **Rusiyada Azərbaycan mədəniyyət ocağı:** [“Azərbaycan xalçaları. İlmələrin əfsanəsi” qalereyası haqqında] //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.82-85.

87. **\*Sankt-Peterburqda mədəniyyətlərarası** və dinlərarası dialoq üzrə “Asiya-Avropa” Forumunun yüksək səviyyəli konfransı keçirilir: [Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirdə çıxış etmişdir] //Azərbaycan.- 2014.- 5 iyul.- S.6.

88. **\*Suk, Ç.** “Dostluq ittifaqımız çoxşaxəli yollarla ildən-ildə güclənir”: [Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk ilə müsahibə] //Mədəniyyət.- 2014.- 18 iyul.- S. 7.

89. **\*Sumqayıt teatrı qastrola** hazırlaşır: [Gürcüstana] //Mədəniyyət.- 2014.- 4 iyul.- S.5.

90. **\*Syam festivali ilk** dəfə bütünlüklə Azərbaycan musiqisinə həsr olunmuşdur: [Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Syam qərində keçirilən festival haqqında] //İki sahil.- 2014.- 8 iyul.- S.31.

91. **\*“Türk xalqlarının qeyri-maddi irsi mühafizə obyektimi kimi”**: Azərbaycan alimləri Kazanda beynəlxalq konfransda iştirak ediblər: [türk xalq mədəniyyətlərinin sistemləşdirmə və tədqiq məsələləri müzakirə edilmişdir] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 5.

92. **\*“Türk dünyasının mədəniyyət paytaxtı”**: [TÜRKSÖY-un baş direktoru Düsen Kaseinovun fikirləri] //İki sahil.- 2014.- 31 iyul.- S.17.

93. **\*“Yenidən Bakıda olduğuma** görə şadam”): Robertino Loretti Beynəlxalq Muğam Mərkəzində çıxış edib: [İtalyan müğənnisi] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.3.

**Bax:** 173, 224, 226, 230, 244, 247, 280

### Fransanın Kann şəhərində keçirilən Azərbaycan günləri

94. **\*Azərbaycanın birinci xanımı**, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransanın Kann şəhərində keçirilən “Azərbaycan cazı” gecəsində iştirak etmişdir: [Heydər



Əliyev Fondunun təşkilatçılığı ilə] //Azərbaycan.- 2014.- 10 iyul.- S.3.

**95. \*Azərbaycanın birinci xanımı** Mehriban Əliyeva Kann şəhərinin meri ilə görüşmüşdür //Azərbaycan.- 2014.- 11 iyul.- S.5.

**96. “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi”:** Mədəniyyətimiz Kannnda nümayiş olunur: //Mədəniyyət.- 2014.-16 iyul.- S.16.

**97. \*Əliyev, Ə.** Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin keçmiş meri ilə görüşmüşdür //Azərbaycan.- 2014.- 15 iyul.- S.5; Səs.- 2014.- 15 iyul.- S.5.

**98. \*Əliyev, Ə.** Azərbaycanın Dostları Assosiasiyası Kannnda keçiriləcək Azərbaycan günləri ilə bağlı mətbuat açıqlaması yaymışdır: [Heydər Əliyev Fondunun təşkilatçılığı ilə] //Azərbaycan.- 2014.- 9 iyul.- S.5.

**99. \*Əliyev, Ə.** Fransanın “Nice-Matin” qəzeti Kannnda keçirilən Azərbaycan mədəniyyəti günləri barədə məqalə dərc etmişdir //Azərbaycan.- 2014.- 11 iyul.- S.5.

**100. \*Əliyev, Ə.** Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində caz musiqisindən ibarət konsert təşkil olunmuş Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə iştirak etmişdir //Azərbaycan.- 2014.- 13 iyul.- S. 3.

**101. \*Əliyev, Ə.** Kannnda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Avropa Oyunlarına həsr olunan yürüş keçirilmişdir: [Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yürüşdə iştirak etmişdir] //Azərbaycan.- 2014.- 12 iyul.- S.5.

**102. \*Əliyeva, M.** Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Bakı Avropa Oyunları-2015”in təntənəli təqdimatı olmuşdur: Birinci xanım Mehriban Əliyevanın çıxışı //Azərbaycan.- 2014.- 11 iyul.- S.5.

**103. \*Əliyeva, M.** Kanda Azərbaycan mədəniyyəti günləri çərçivəsində sərginin açılışı olmuşdur Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdir: Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı: [“Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” adlı sərginin] //Azərbaycan.- 2014.- 12 iyul.- S.4.

**104. \*Festivallar şəhərində Azərbaycan** günləri davam edir //Mədəniyyət.- 2014.-11 iyul.- S.8.

**105. \*Fransada keçirilən festival** Azərbaycan musiqisinə həsr olunub: [Heydər Əliyev Fondunun təşkilatçılığı ilə] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.12.

**106. \*Heydər Əliyev Fondunun** dəstəyi və təşəbbüsü ilə Kanda keçirilən Azərbaycan mədəniyyəti günləri “Euronews” kanalında //Azərbaycan.- 2014.- 16 iyul.- S.8.

**107. \*Kanda Azərbaycan mədəniyyəti** günləri çərçivəsində Avropa Oyunlarına həsr olunan yürüş keçirilmişdir //Olimpiya dünyası.- 2014.- 15-17 iyul.- S.1-2.

**108. \*Kanda Azərbaycan mədəniyyəti** günləri çərçivəsində moda nümayişi keçirilmiş: Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişdir //Azərbaycan.- 2014.- 15 iyul.- S. 5; Səs.- 2014.- 15 iyul.- S.4.

**109. \*Kanda Azərbaycan mədəniyyəti** günləri davam edir: [Fransanın eyniadlı şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə] //Mədəniyyət.- 2014.-16 iyul.- S.8.

**110. \*Lacivərd sahilində Azərbaycan** günləri: Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində ölkəmizin möhtəşəm təqdimatı: [Azərbaycan günlərində ölkəmizin tarixini, adət-ənənələrini, müasir incəsənətini əks etdirən sərgilər, muğam sənəti, klassik və caz musiqisi, milli mətbəximizdən nümunələr təqdim olunacaq] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.2.

**111. \*Salmanlı, R.** Avropaya səs salan Azərbaycan mədəniyyəti: Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində bu gün də uğurla davam edən “Azərbaycan gün-

ləri” dünyanın diqqət mərkəzinə çevrilib //Azərbaycan.- 2014.- 18 iyul.- S.5.

### “İpək Yolu” V Beynəlxalq musiqi festivalı

**112. \*Çin mahnı və rəqs** ansamblı Azərbaycanda ilk dəfə geniş konsert proqramı ilə çıxış etmişdir: [Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində] //Azərbaycan.- 2014.- 6 iyul.- S.6.

**113. \*Əlizadə, F.** “Hər il layihəyə yeni-yeni əlavələr edəcəyik”: “İpək Yolu” böyük bir coğrafiyanı əhatə edir. Burada o qədər yeni gözəl ideyalar var ki, onlar tükənmir”: [festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadə ilə müsahibə] /müsahibəni apardı Mehparə //Mədəniyyət.- 2014.- 11 iyul.- S.7.

**114. Əlizadə, F.** “İpək Yolu” festivalının coğrafiyası get-gedə genişlənir: [festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadə ilə müsahibə] /müsahibəni apardı Mehparə Sultanova //Ekran-efir.- 2014.- 18 iyul.- S.12.

**115. \*Festival iştirakçıları Tovuzda** hərbcilər qarşısında çıxış ediblər: [Şəkidə keçirilən “İpək Yolu” V beynəlxalq musiqi festivalında iştirak edən Türkiyənin xalq musiqisi kollektivi konsert verib] //Mədəniyyət.- 2014.- 4 iyul.- S.2.

**116. \*Fərəcov, S.** Niyazinin mənzil-muzeyində “İpək Yolu” festivalının iştirakçıları ilə görüş: [tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açdı] //Mədəniyyət.- 2014.- 11 iyul.- S.6.

**117. \*Firəngiz Əlizadə: “İpək Yolu”** festivalında ilk dəfə məşhur kollektivlər çıxış edəcək”: [beynəlxalq musiqi festivalı

başlanıb] //Palitra. -2014.- 3 iyul.- S. 13; 525 qəzet. - 2014.- 3 iyul.- S. 4; 4 iyul.- S.4; 5 iyul.- S.31.

**118. Hacıxanoglu, İ. F.** Əlizadə: “Biz yenidən Şəkiddə “İpək yolu” musiqi festivalının zəngin mühitini yaşayırıq”: [festivaldakı yeniliklər haqqında bəstəkarın fikirləri] //Вышка.- 2014.- 4 iyul. - C.12.

**119. \*İpək Yolu” dünya** musiqilərini bir araya gətirib: Festivalda Azərbaycan, Hindistan, Çin, Türkiyə və Rusiyanın kollektivləri iştirak edir: [Şəki şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin dəstəyi ilə eyniadlı V beynəlxalq musiqi festivalı başlayıb] //Mədəniyyət.-2014.- 2 iyul.- S.2.

**120. “İpək yolu”nda qovuşan** sənət telləri: [Şəki şəhərində eyniadlı V beynəlxalq musiqi festivalı zəngin proqramla davam edir] //Mədəniyyət.- 2014.- 4 iyul.- S.16.

**121. \*İpək Yolu”nun rəngləri:** Beynəlxalq festivalda türk xalqlarının musiqiləri və milli geyimləri nümayiş olundu //Mədəniyyət.- 2014.- 4 iyul.- S.2.

**122. \*Mehparə.** “İpək Yolu” V beynəlxalq musiqi festivalı başa çatdı: [Şəki şəhərində] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.6.

**123. \*Mehparə.** “İpək Yolu” festivalından vətənimizə ən xoş duyğularla qayıdırıq”: Türkdilli ölkələrin rəssam və modelyerlərin Şəki təəssüratları //Mədəniyyət.- 2014.- 9 iyul.- S.8.

**124. \*Nəzərli, T.** “İpək Yolu” V Beynəlxalq musiqi festivalı yeniliklərlə zəngin oldu //Azərbaycan.- 2014.- 12 iyul.- S.11.

**125. \*Sultanova, M.** Qədim şəhərdə ecazkar musiqi bayramı: “İpək Yolu” V beynəlxalq musiqi festivalı zəngin proqramla davam edir: [Şəki şəhərində] //Mədəniyyət.- 2014.- 4 iyul.- S.8-9.

**126. \*Şəkiddə “İpək Yolu”** V Beynəlxalq musiqi festivalı başa çatıb //Palitra.- 2014.- 8 iyul.- S.13.

**127. \*TÜRKSÖY “İpək Yolu”** festivalının təşkilat komitəsinə təşəkkür edib //Mədəniyyət.- 2014.- 23 iyul.- S.5.

### Montrö Caz Festivalında

**128. \*Azərbaycan musiqiçiləri Montrö** beynəlxalq caz festivalında: [İsveçrənin şəhərində] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.4.

**129. \*Montrö Caz Festivalında** Azərbaycan günü: İncəsənət ustalarımızın möhtəşəm çıxışları festivalın tarixinə unudulmaz möhür vurub: [İsveçrədə] //Mədəniyyət.- 2014.- 18 iyul.-S.2.

**130. \*Montrö festivalında “Azərbaycanın** sehrli nəfəsləri”nin təqdimatı: [İsveçrədə] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.8.

### SARAYLAR, MƏDƏNİYYƏT EVLƏRİ VƏ İSTİRAHƏT PARKLARI

**131. Cavadov, Z.** Bibiheybət qəsəbə mədəniyyət evi //Respublika.- 2014.- 13 iyul.- S.8.

**132. \*Əmənullayev, İ.** Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı: [Ordubad Milli Parkı əsasında yaradılmış park haqqında] //Xalq qəzeti.- 2014.- 20 iyul.- S.7.

**133. \*Mükərrəmoğlu, M.** Parklar Bakının yaraşığıdır: [memar Cahid Həsənovun fikirləri] //Xalq qəzeti.- 2014.- 5 iyul.- S.7.

## İNFORMASIYA VƏ REKLAM İSİ

**134. Ağayeva, Z.** Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının insan şüuruna təsirinin bəzi sosial nəticələri //Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri: Tarix,fəlsəfə və hüquq seriyası.- 2013.- № 1. -S.274-283.

**135. \*Qələndərli, N.** İnformasiyalı dövlət quruculuğu müasir dövrün tələbidir //Yeni Azərbaycan.- 2014.- 2 iyul.- S.8.

**136. Sevinc.** “Elektron hökumət” sahəsində daha bir uğur //Həftə içi.- 2014.- 1 iyul.- S.6.

**137. Sevinc.** MHM-də “Elektron qəbul otağı” yaradılacaq //Həftə içi.- 2014.- 25 iyul.- S.6.

## KİTABXANA İSİ

**138. \*Abbaslı, T.** 389000»1”-ci kitab...: Hələ yazılması, gec-tez oradakı 389000 “bilik mənbəyi”nin sırasına qoşulması kitab...: [Füzuli rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.13.

**139. \*Dövlət kitabxana siyasətinə** həsr olunmuş seminar: [AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycanda dövlət kitabxana siyasəti: nəzəriyyəsi və tarixi inkişaf əməlləri” mövzusunda növbəti elmi seminar keçirilib] //Mədəniyyət.- 2014.- 11 iyul.- S.6.

**140. \*Ədəbiyyatşünas alimin kitabları** akademiyanın kitabxanasında: [Əməkdar elm xadimi Abbas Zamanovun şəxsi kitab kolleksiyası] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 4.

**141. \*“Gəzən kitabxana” yenə** bölgələrdədir //Mədəniyyət.- 2014.- 4 iyul.- S.3.

**142. Hüseyin, T.** Kitaba bağlı ömür: [Kürdəmir Rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Şahalı Şıxaliev haqqında] //Respublika.- 2014.- 2 iyul.- S.11.

**143. \*Tər lan.** “Milli rəqəmsal yaddaş” yaradılıb: Kitabxana-informasiya sistemində elektron kataloq: [AMEA Mərkəzi Kitabxana - İnformasiya Resursları Mərkəzində “Azərbaycan Kitabxana İnformasiya Sistemində elektron kataloq və MARC 21” mövzusunda dəyirmi masa keçirilib] //Xalq cəbhəsi.- 2014.- 16 iyul.- S.15.

**144. \*Ukraynada akademik Zərifə** Əliyeva adına Elmi-Tibbi Kitabxananın təqdimatı olub //Azərbaycan.- 2014.- 31 iyul.- S.5.

**145. Vergilər Nazirliyinin elektron** kitabxanası uğurla fəaliyyət göstərir //İqtisadiyyat.- 2014.- 4-10 iyul.- S.3.

### MUZЕЙ İSİ

**146. \*Azərbaycan İstiqlal Muzeyində** yeni eksponatlar: “21 Azər” hərəkatına aid qiymətli sənədlər muzeyə təhvil verilib //Mədəniyyət.- 2014.- 11 iyul.- S.13.

**147. \*Mikayılova, S.** “Muzeylər çalışır ki, müxtəlif layihələrlə gənclərə mədəni oyanış hissini aşılansın”: [Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin elmi işlər üzrə direktor müavini Sevinc Mikayılova ilə müsahibə] /müsahibəni apardı Xəyalə Günəş //Palitra.- 2014.- 17 iyul.- S.12.

**148. \*Muzey əməkdaşları üçün** səyyar seminar-treninglər davam edir //Mədəniyyət.- 2014.- 18 iyul.- S.4.

**149. Tovuzda Aşıq Muzeyi** tikilir //Azad Azərbaycan.- 2014.- 15 iyul.- S. 7.

**Bax:** 78, 129

## TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİ

**150.** \***“Əlincəqala” abidəsi bərpa** edilir: Tariximizin əyilməzlik və mübarizlik rəmzi //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 8.

**151.** \***Sarıyeva, İ.** Arxeoloji mədəniyyət abidələrimiz xalqımızın milli tarixini və maddi-mənəvi irsini əks etdirir: İçəri Şəhər - yaddaşımızın daş abidəsi //Bakı xəbər.- 2014.- 9 iyul.- S.10.

**152.** \***Sarıyeva, İ.** Dövlətçilik və mədəniyyət tariximizin şah abidəsi – “Azıx” //Bakı xəbər.- 2014.- 10 iyul.- S.15.

**153.** **Tofiq, H.** “Əlincəqala” abidəsinin bərpası davam edir: [Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı eyniadlı tarixi abidənin bərpası haqqında] //Azad Azərbaycan.- 2014.- 22 iyul.- S.7.

**154.** \***Ülviyya.** Qobustan Mili Qoruğu Azərbaycan və dünya mədəni irsinin şah nümunələrindən biri kimi //525-ci qəzet.- 2014.- 18 iyul.- S.4.

**Bax:** 262

## İNCƏSƏNƏT

**155.** \***“Azərbaycan İncəsənət Festivalı”** yenə bölgələri gəzəcək //Mədəniyyət.- 2014.- 2 iyul.- S.3.

## RƏNGKARLIQ

**156.** \***“Abşeron” qalereyasında həvəskar** rəssamların sərgisi: [“Yeni ümidlər-3” adlı sərgisi] //Mədəniyyət.- 2014.- 11 iyul.- S.3.



**157. \*Adil Mirseyidi itirdik:** [şair-rəssamın vəfatı münasibətilə] //Ekspress.- 2014.- 18 iyul.- S.15.

**158. \***“Azerbaijan Art Festival-2014”**** davam edir: [Layihənin növbəti sərgisi Qazax Dövlər Rəsm Qalereyasında təşkil olunub] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.3.

**159. \***“Azerbaijan Art Festival - 2014”**** layihəsi başa çatdı: Layihə çərçivəsində sonuncu sərgi Ağstafada keçirilib //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 4.

**160. \***“Azərbaycan İncəsənət Festivalı”**** davam edir: Layihənin daha bir sərgisi Lənkəranda açılıb //Mədəniyyət.- 2014.- 11 iyul.- S.6.

**161. \***“Azərbaycan mənzərələri”:**** **Qusarda** gənc rəssamların əl işləri sərgilənib: [Qusar Dövlət Rəsm Qalereyasında] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.8.

**162. \***Azərbaycanlı rəssam Roma**** Rəssamlıq Akademiyasından dəvət alıb: [gənc rəssam Məryəm Ələkbərli haqqında] //Azərbaycan müəllimi.- 2014.- 18 iyul.- S.6.

**163. \***Bakıda Dünya Sənət Akademiyası**** üzvlərinin sərgisi: [İncəsənət Muzeyində “Yeni era” Dünya Sənət Akademiyası üzvlərinin “11” adlı sərgisi açılıb] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.4.

**164. \***Əliyeva, D.**** Rənglərdə yaşanan ömür: [Ağsu şəhər Mədəniyyət evində rəssam Eyzam Şıxəliyevin yaradıcılıq sərgisi] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.13.

**165. \***Gəncənin qadın rəssamlarının**** əsərlərindən ibarət sərgi açılmışdır: [“Dünya Azərbaycan qadınlarının gözü ilə” mövzusunda] //Azərbaycan.- 2014.- 13 iyul.- S.6.

**166. \***Gənc rəssam Roma**** Rəssamlıq Akademiyasından dəvət alıb: [Məryəm Ələkbərli] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.2.

**167. \***Fərəcov, S.**** “Azerbaijan Art Festival”: Bölgələrdə sərgi və ustad dərsləri //Mədəniyyət.- 2014.- 9 iyul.- S.16.

**168. \*Hüseynov, E.** Milli simvolizmdə obrazlar: Təsviri sənətin çağdaş mərhələsində: [Xalq rəssamı Arif Hüseynovun və Əməkdar rəssam İsmayıl Məmmədovun yaradıcılığı haqqında] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.11.

**169. \*Hüseynov, F.** Vətənin tarixi rənglərin möcüzəsində: [rəssam Kirman Abdin haqqında] //Mədəniyyət.- 2014.- 4 iyul.- S.11.

**170. \*İmanquliyev, B.** Mətbuatın vətənpərvərlik missiyası: [Naxçıvan MR-in Əməkdar rəssamı Məhəmmədəli Ələkbərovun “Xocalının harayı” adlı əsəri Quba Soyqırımı Memorial Kompleksinə təqdim edildi] //Azərbaycan.- 2014.- 16 iyul.- S.9.

**171. İsmayılov, R.** Rafis İsmayılov: “Kinoda çox şey quruluşçu rəssamın işindən asılıdır”: [Xalq rəssamı ilə müsahibə] /müsahibəni apardı Günay Camalqızı //Ekran-efir.- 2014.- 18 iyul.- S.28.

**172. \*Sadıqoğlu, A.** Xalqımızın tarixini, qan yaddaşını plakatlarda yaşadan rəssam: [rəssam Kirman Abdinin yaradıcılığı haqqında] //Xalq qəzeti.- 2014.- 20 iyul.- S.7.

**173. \*Sakit Məmmədov Avropa** Təbiət Elmləri Akademiyasının akademiki adına layiq görülüb: [Rusiyada keçirilən “Euromedika-Hannover 2014” XIII beynəlxalq tibb konqresində] //Mədəniyyət.- 2014.- 18 iyul.-S.4.

**174. Şəkiddə “İpək yolu”** V Beynəlxalq musiqi festivali çərçivəsində TÜRKSOY rəssamlarının sərgisi açılıb //Səs.- 2014.- 4 iyul.- S.12.

**175. \*Şəmkirdə tanınmış rəssamların** sərgisi: [“Zəka” gənclərin intellektual inkişaf və yaradıcılıq mərkəzinin müasir incəsənət qalereyasında Azərbaycanın Əməkdar rəssamı Nazim Babayevin və tanınmış fırça ustası Faiq Abdullayevin fərdi yaradıcılıq sərgisi açılıb] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.8.

**176. \*Uğur.** Rəssamlıqda azad yaradıcılıq: Ziyadxan Əliyev: “Füzulinin poeziyada elədiklərini Səttar rəngkarlıqda gerçəkləşdirə bildi” II yazı: [sənətşünas Ziyadxan Əliyevin rəs-

sam Səttar Bəhlulzadə haqqında araşdırmaları] //Xalq cəbhəsi.- 2014.- 1 iyul.- S.11.

**177. \*Tanınmış rəssamın yubiley** sərgisi: [Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Elçin Muradovun 55 illik yubileyinə həsr olunmuş sərgi] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.4.

**178. \*Teymur, M.** Tanınmış teatr rəssamı: Nüsrət Fətullayev səhnəni əsərdə “oynamayan” yersiz əşyalarla ağırlaşdırmağın əleyhinə idi //Xalq cəbhəsi.- 2014.- 17 iyul.- S.13.

**179. Yusifli, V.** Rənglərin sirri, sehri və müəmması: [yazıçı-rəssam Adil Mirseyidin vəfatı münasibətilə] //Ədəbiyyat qəzeti.- 2014.- 18 iyul.- S.6.

**Bax:** 58

## DEKORATİV – TƏTBİQİ İNCƏSƏNƏT

**180. Amaşov, Ə.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər: [jurnalın yubileyi münasibətilə müəllifin təbriki] //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.26.

**181. Anar.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər: //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.23.

**182. Aynurə Əsədullayeva:** “Milliliyi, özülü saxlamaqla yenilik etmək mümkündür”: Rənglərin və düşüncələrin qovuşduğunda...: [gənc xalçaçı rəssamın fikirləri] //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.54-55.

**183. Azərbaycan xalça qrupları** //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.90-97.

**184. Baxşəliyeva, G.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.19.

**185. Babayeva, T.** Zər qədrini zərgər bilər: [“Azər-İlmə”nin qonağı olmuş məşhur xalça kolleksionerlərinin fikirləri] //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.98-105.

**186. Cəfərov, N.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.50-53.

**187. Dünyanın ən bahalı** xalçası: [oraqşəkilli yarpaq ornamentli güldanlı Klark (Kirman-İran) xalçası haqqında] //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.116-117.

**188. Eldarov, Ö.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.36.

**189. \*Əliyev, A.** Naxışların xalı dili: [“Qədim Quba” Xalçaçılıq MMC-n fəaliyyəti haqqında] //Azərbaycan.- 2014.- 13 iyul.- S.6.

**190. Əfəndiyev, T.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər: //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S. 29.

**191. Faiq Əhməd:** “Xalçaçılıq yaradıcılığımın dönüş nöqtəsi oldu”: [gənc xalçaçı rəssamın müsahibəsi] /müsahibəni apardı Nərmin Muradova //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.118-123.

**192. Əsədullayeva, A.** Rənglərin və düşüncələrin qovuşduğunda...: “Milliliyi, özülü saxlamaqla yenilik etmək mümkündür”: [gənc xalçaçı rəssamın fikirləri] //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.54-55.

**193. Hacıyev, İ.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.18.

**194. Harpaz, R.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.31.

**195. Hüseynov, R.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər: [jurnalın yubileyi münasibətilə müəllifin təbriki] //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.24-25.

**196. Hüseynov, M.** “İnsan təbiətə qayıtdıqca təbiətin özündən gələn sənətlərə meyli olacaq”: [müəllifin sənət barədə

düşüncələri] //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.56-57.

**197. Xəlilov, F.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.32.

**198. \**“İlmələrin dili ilə”***: Qax Dövlət Rəsm Qalereyasında satış-sərgi: [gənc toxucu Hekayət Xəlilovanın əl işlərindən ibarət eyniadlı sərgi] //Mədəniyyət.- 2014.- 18 iyul.- S.8.

**199. Kərimi, S.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.34.

**200. Qarayev, Ə.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.15.

**201. Qasımzadə, E.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.35.

**202. Məmmədəliyev, V.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.22.

**203. Məhərrəmov, N.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər: Məmmədova, G. “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.28.

**204. Muradov, V.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.40-49.

**205. Muradov, V.** “Azərbaycan xalçaları”nın təqdimatında bəşəri incilər //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.160-161.

**206. Muradov, V.** Xalçaya baxarsan: [xalçalara qulluq barədə “Azər-İlmə”nin direktorunun fikirləri] //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.108-115.

**207. Muradov, V.** Təbiətdən qaynaqlanan sənət- boyaqçılıq //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.124-133.

**208. \*Nərimanoğlu, M.** Ağac üzərində oymanın yaratdığı gözəllik: Xalq sənətini yaşadanlar: [rəssam-usta Nizami Abbasovun yaradıcılığı haqqında] //Azərbaycan.- 2014.- 9 iyul.- S.6.

**209. Rzayev, O.** Azərbaycan xalçaları dünya hərraclarında //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.154-159.

**210. Rzayev, O.** Azərbaycan xalçaları “Viktoriya və Albert” muzeyində //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.86-89.

**211. Salahov, T.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər: [jurnalın yubileyi münasibətilə müəllifin təbriki] //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.21.

**212. Səfərov, B.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.30.

**213. Şah xalça:** [eyniadlı xalçanın yaranması və ornamentləri haqqında] //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.162-185.

**214. \*Şükürova, N.** Qobustan monumental keramikada: [Azərbaycan dekorativ sənətində mühüm yer tutan Zahid Hüseynovun yaradıcılığı haqqında] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 12.

**215. Vəlixanlı, N.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.20.

**216. Vəliyev, Ə.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.37.

**217. Yaqub, Z.** “Azərbaycan xalçaları” jurnalını təbrik edirlər: [jurnalın yubileyi münasibətilə müəllifin təbriki] //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.33.

**Bax:** 50, 71, 86

## QRAFİKA

**218. Allahyarova V.** “Karikaturaçı rəssam daha humanist olmalıdır”: [Karikaturaçı Rəssamlar Birliyinin üzvü Vəfa xanım Allahyarova ilə müsahibə] /müsahibəni apardı Günay Cəmalqızı //Ekran-efir.- 2014.- 4 iyul.- S.10.

**219. \*İlk Avropa Oyunları** karikaturalarda: [“Park Bulvar” əyləncə mərkəzində “Bakı-2015” gənc karikaturaçıların gözü ilə sərgisi keçirilib] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.2.

## BƏDİ FOTQRAFİYA

**220. \*Hüseynov, F.** “Mənim ölkəm Şərq əməkdaşlığında”: Fotomüsabiqənin qalibləri mükafatlandırıldı: [Müasir İncəsənət Mərkəzində fotoqrafiyanın yaranmasının 175 illiyinə həsr olunmuş müsabiqəyə yekun vuruldu] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.12.

## HEYKƏLTƏRƏSLİK

**221. \*Əhmədahlı, T.** Daşdan...: Çörəyi də, şən-şöhrəti də bu kobud əşyadan çıxmış incəsənətçi: [heykəltəraş Cəlal Qarayağdı haqqında] //Mədəniyyət.- 2014.-16 iyul.- S.10.

**222. Qasimov, F.** Xalq rəssamı Natiq Əliyev yaradıcılığında memorial abidələr //Mədəni həyat.- 2014.- № 6.- S.22-25.

## MUSIQI

**223. Abdullayeva, C.** Muğam və bəstəkar yaradıcılığı //Mədəni həyat.- 2014.- № 6.- S.32-34.

**224. \**“Ana yurdum”*: Özbəkistanda** azərbaycanlı xanəndə Aytən Məhərrəmovanın diskinin təqdimatı keçiriləcək //Mədəniyyət.- 2014.- 4 iyul.- S.5.

**225. Araplı, Y.** Şirin bir nağıl kimi: [Əlizadə Səyyad Əşrəf oğlu haqqında] //Mədəni həyat.- 2014.- № 6.- S.15-17.

**226. \*Azəri, L.** Gənc pianoçunun növbəti uğuru: [ABŞ-in Kaliforniya ştatında keçirilən pianoçuların XV beynəlxalq müsabiqəsində Bakı Musiqi Akademiyasının məktəb-studiyasının şagirdi, Prezident təqaüdcüsü Firuzə Bəylərova mükafata layiq görülüb] //Mədəniyyət.- 2014.- 4 iyul.- S.5.

**227. \*Azəri, L.** Tarixin yaddaşında musiqi: [ən qədim dövrdən müasir dövrümüzdə qədər inkişaf yolu keçmiş musiqi sənətinin tarixi haqqında] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.13.

**228. \*Azərbaycan milli mətbuatının** yaranmasının 139-cu ildönümü qeyd edilib: [mərasim konsert proqramı ilə davam edib] //Azərbaycan.- 2014.- 23 iyul.- S. 6.; Səs.- 2014.- 23 iyul.- S. 7.; Yeni Azərbaycan.- 2014.- 23 iyul.- S. 3.; Respublika.- 2014.- 23 iyul.- S.5.

**229. \*Əliyeva, A.** Azərbaycanlı pianoçu haqqında çəkilən film 3 min telekanalda göstəriləcək: Adilə Əliyeva: “Azərbaycan, Fransa və İsveçrə musiqiçilərindən ibarət bir müsabiqə keçirmək istəyirəm”: [Dünya şöhrətli pianoçu ilə müsahibə] /müsahibəni apardı Fuad Hüseynzadə //Palitra.- 2014.- 24 iyul.- S. 7.; Kaspi.- 2014.- 24 iyul.- S.12.

**230. \*Azərbaycanlı vokalçı dünya** səhnələrində: [Azərbaycanın Əməkdar artisti, Moskvadakı Böyük Teatrın solisti, soprano Dinara Əliyeva Praqada keçirilən beynəlxalq festivalda iştirak edib] //Mədəniyyət.- 2014.- 4 iyul.- S.3.

**231. \*Azəri, L.** Musiqidə əbədi iz: Tofiq Əhmədov – 90 //Mədəniyyət.- 2014.- 2 iyul.- S.10.

**232. \*Azəri, L.** “İnsan orqanizmi sanki bir canlı orkestrdir: İnsanın ürəyi başqa ritmdə, qaraciyəri isə tamam başqa ritmdə hərəkət edir. Hər orqanın öz səsi var”: [bu fikirləri həm-



yerlimiz, uzun müddət Türkiyədə çalışan musiqişünas, bəstəkar Züleyxa Abdullayevanın da yaradıcılığına aid etmək olar] //Mədəniyyət.- 2014.-11 iyul.- S.10.

**233. \*Bakı Musiqi Akademiyasının** professoru Belqrad-da festivalda iştirak edib: [Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Rasimə Babayeva festivalda iştirak edib] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.4.

**234. \*Cavadov, Z.** 34 saylı musiqi məktəbində: [Bakı şəhərində yerləşən Uşaq Musiqi Məktəbinin fəaliyyəti haqqında] //Respublika.- 2014- 2 iyul.- S.9.

**235. \*Cavadova, C.** “İlk andan bu alətin səsinə valeh oldum”: Həmyerlimiz Cəmilə Cavadova-Spitsberq okeanın o tayında Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil edir: [musiqi ifaçılığı sənəti doktoru adını qazanmış ilk orqan ifaçısı ilə müsahibə] /müsahibəni apardı Lalə Azəri //Mədəniyyət.- 2014.- 18 iyul.- S.10.

**236. \*Əliyeva, A.** “Mənim işim həm də diaspor fəaliyyətidir”: Adilə Əliyeva: “Xaricdə musiqi ifaçılığı həm də diaspor işidir”: [Fransada yaşayan həmyerlimiz Adilə Əliyevanın fikirləri] //Olaylar.- 2014.- 24 iyul.- S.15.

**237. Əliyev, F.** “Özümü operada tapdım...”: Fərid Əliyev: “Vokal ifaçılığı sadəcə oxumaq deyil”: [vokal ifaçısı Fərid Əliyevin müsahibəsi] /müsahibəni apardı Xədicə Qiyas //Ekspress.- 2014.- 5-7 iyul.- S.19.

**238. \*Fərəcov, S.** Azərbaycanlı professor Tbilisi musiqi məktəbinin qonağı olub: [Gürcüstanın paytaxtı Tbilisidəki M.M.İppolitov-İvanov adına 6 nömrəli musiqi və incəsənət məktəbində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Adilə Yusifova ilə görüş keçirilib] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.13.

**239. \*Fəttah Heydərov: Dünyanın** hər yerindən Qəbələnin səsi gəlir, bu gözəl diyarda isə dünya musiqisi səsləndirilir //Azərbaycan.- 2014.- 26 iyul.- S.7.

240. **\*Gənc bəstəkar beynəlxalq** müsabiqənin qalibi olub: [IX “Frans Şubert və müasir musiqi” adlı müsabiqənin qalibi Ayaz Qəmbərlidir] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.2.

241. **\*Gənc pianoçuların ümumməktəb** festivalı: [“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Uşaq və gənclər üçün musiqi festivalı” layihəsi çərçivəsində] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.13.

242. **Həsənova, C.** “İntizar” tariximizi canlandıran opera: [Xalq artisti, professor Firəngiz xanım Əlizadənin eyniadlı operası yeni quruluşda] //Mədəni həyat.- 2014.- № 6.- S.52-55.

243. **\*Hüseynova, L.** Azərbaycan musiqisinin əcnəbi ifaçıları və yaxud Şəki “İpək yolu” Festivalının ötəri məqamları //525-ci qəzet.- 2014.- 12 iyul.- S.16.

244. **\*Hüseynov, F.** “Əsas işimiz Azərbaycan mədəniyyətini təbliğ etməkdir”: Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında hazırlanan diskin təqdimatı: [gənc xanəndə Aytən Məhərrəmovanın “Ana yurdum” adlı albomunun təqimati] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.2.

245. **\*İbrahimova, S.** Sevgidən yaranan musiqilər: [Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Vasif və Ceyhun Allahverdiyevlərin Azərbaycan Dövlət Filarmoniyasındakı növbəti yaradıcılıq gecəsi keçirildi] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.3.

246. **\*İlyasoğlu, R.** Mənəvi sərvətlərimizi göz bəbəyi kimi qoruyaq: [“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin həyata keçirdiyi “Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq” adlı layihə haqqında] //Respublika.- 2014.- 5 iyul.- S.6.

247. **\*İordaniya mətbuatı incəsənət** ustalarımızın uğurlu çıxışından yazıb: [İordaniyada keçirilən “Jaraş” mədəniyyət və incəsənət festivalında Azərbaycanın Xalq artisti, xanəndə

Mələklxanım Əyyubova, Xalq artisti, tarzən Möhlət Müslümov və kamança ifaçısı Elnur Salahov iştirak ediblər] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.8.

**248. Kazımova, M.** Balabəy Balabəyov – milli musiqi alətlərini “danışdıran” sənətkar: [alət ustası Balabəy Balabəyov haqqında] //Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.- S.148-153.

**249. \*Qaraca, B.** Üzeyir bəyin böyük həyat dərsləri //Azərbaycan.- 2014.- 22 iyul.- S.6.

**250. \*Qəbələdə beynəlxalq uşaq** muğam festivalının seçim turu //Mədəniyyət.- 2014.- 4 iyul.- S.11.

**251. Məhərrəmov, T.** “Azərbaycan qadını” jurnalının yay buraxılışı təqdim olundu: Tədbirdə Sevda Ələkbərzadənin “İntro”musiqi albomunun təqdimatı da keçirildi //Kaspi.- 2014.- 5-7 iyul.- S.8.

**252. \*Milli musiqi alətləri** xalqımızın mədəni irsidir: [“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi “Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimləməsindən qoruyaq” adlı layihə həyata keçirib] //Mədəniyyət.- 2014.- 4 iyul.- S.3.

**253. \*Mehparə.** “Ömrümün ən gözəl illərini televiziya keçirmişəm”: “İndi də dönüb geriye baxanda həyatımda ən çox təəssüfləndiyim, peşman olduğum məqam televiziyanı tərk etməyimlə bağlıdır”: [dövrünün tanınmış müğənnisi, gözəl diktör Rəna Nəsirova ilə söhbət] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.12.

**254. Məmmədova, R.** “Azərbaycan muğam ensiklopediyası”: [eyniadlı ensiklopediyanın rus dilində nəşr olunması haqqında] //Respublika.- 2014.- 12 iyul.- S.7.

**255. Mustafayev, N.** Uşaq musiqi və incəsənət məktəblərinin məşğələlərində Azərbaycan xalq rəqslərinin fortepiano üçün işləmələrindən istifadə musiqi pedaqogikasının zəruri məsələlərindən biri kimi //Mədəni həyat.- 2014.- № 6.- S.80-82.

**256. \*Naxçıvanda Bakıxanovun 220** illik yubileyi qeyd olunub: [Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında xalq çalğı alətləri orkestrinin müşayiəti ilə konsert olmuşdur] //Mədəniyyət.- 2014.- 4 iyul.- S.4.

**257. \*Nigar.** “Saz və balabanı qoruyaq”: [“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin həyata keçirdiyi “Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq» adlı layihə haqqında] //Palitra.- 2014.- 3 iyul.- S.13.; Təzadlar.- 2014.- 3 iyul.- S.11.

**258. “Onu hamı sevirdi”:** [Xalq artisti Mirzə Babayev haqqında] //Ekran-efir.- 2014.- 18 iyul.- S.6.

**259. Rəhmanlı, Ə.** Muğamlarımız qarmon ifaçılığında //Mədəni həyat.- 2014.- № 6.- S.18-21.

**260. \*Rəqsanə.** Bəstəkardan professional mahnı istəyənlər azalır : Gövhər Həsənzadə: “Əvvəlki qədər peşəkarlar yoxdur, ağır, mürəkkəb mahnılar ifa etmirlər”; Faiq Sücəddinov: “Oxumaq xatirinə oxuyurlar”: [Xalq artisti, bəstəkar Faiq Sücəddinov və bəstəkar Gövhər Həsənzadənin fikirləri] //Üç nöqtə. - 2014.- 25 iyul.- S. 13.

**261. Rüstəмова, P.** Tədris prosesində ritm: [musiqili ritm haqqında] //Mədəni həyat.- 2014.- № 6.- S.83-87.

**262. \*Sarıyeva, İ.** Möhtəşəm tarixi abidələr və musiqi mədəniyyətinin beşiyi Şuşa //Bakı xəbər.- 2014.- 17 iyul.- S.15.

**263. \*Şükürova, N.** Qobustan monumental keramikada: [rəssam Zahid Hüseynovun yaradıcılığı haqqında] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 12.

**264. \*Tahirqızı, Ü.** Azərbaycan dirijorluq məktəbinin ustadı – Niyazi //Xalq cəbhəsi.- 2014.- 10 iyul.- S.15.

**265. \*Tahirqızı, Ü.** Repressiyaya uğrayan barmaqlar: Xədicə Qayıbova Şərq Konservatoriyasının əsasını qoymuşdu //Xalq cəbhəsi.- 2014.- 19 iyul.- S.13.

**266. \*Ulu öndərə həsr** olunur: [Ağdaş rayon Heydər Əliyev Mərkəzində ümummilli liderimizin hakimiyyətə gəlişinin

45-ci ildönümü münasibətilə konsert keçirilib] //Mədəniyyət.- 2014.- 18 iyul.- S.5.

**267. \*Uğur.** Cabbar Qaryağdıoğluya atası oxumağı qadağan edibmiş: O, Azərbaycanda, Gürcüstanda, hətta Orta Asiya və İranda da tanınan sənətkar olub //Xalq cəbhəsi.- 2014.- 22 iyul.- S.14.

**268. Zelmixanqızı, S.** Bir görüşün tarixçəsi: [Gəncə şəhər uşaq musiqi məktəbində Fikrət Əmirovun yubileyi ilə bağlı] //Mədəni həyat.- 2014.- № 6.- S.12-14.

**Bax:** 60, 174

## VI Qəbələ Beynəlxalq Musiqi Festivalı

**269. \*VI Qəbələ Beynəlxalq** Musiqi Festivalının açılışı olub: [Heydər Əliyev Fondunun təşkilatçılığı ilə] //Səs.- 2014.- 25 iyul.- S.12.

**270. \*VI Qəbələ Beynəlxalq** Musiqi Festivalı çərçivəsində Yohannesburq Simfonik Orkestrinin konserti maraqla qarşılanıb //Azərbaycan.- 2014.- 27 iyul.- S.12.

**271. VI Qəbələ Beynəlxalq** Musiqi Festivalı //Mədəniyyət.- 2014.- 25 iyul.- S.16.

**272. \*VI Qəbələ Beynəlxalq** Musiqi Festivalı çərçivəsində növbəti kamera musiqisi axşamı: [Heydər Əliyev Fondunun təşkilatçılığı ilə] //Azərbaycan.- 2014.- 25 iyul.- S.6.

**273. \*Azərbaycanda növbəti möhtəşəm** incəsənət bayramı – VI Qəbələ Beynəlxalq Musiqi Festivalı başladı: [Heydər Əliyev Fondunun təşkilatçılığı ilə] //Azərbaycan.- 2014.- 24 iyul.- S.5.

**274. \*Dağlar qoynunda növbəti** musiqi bayramı: İyulun 23-də VI Qəbələ Beynəlxalq Musiqi Festivalı başlanır //Mədəniyyət.- 2014.- 23 iyul.- S.2.

**275. \*Festivalın növbəti günündə** tanınmış bəstəkarların əsərləri səsləndirilib //Azərbaycan.- 2014.- 26 iyul.- S.7.

**276. \*Qəbələ dünya musiqiçilərini** bir araya gətirib: [Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 3.

**277. \*Məmmədli, H.** Qəbələ Beynəlxalq Musiqi Festivalı - mədəniyyətlərin canlı ünsiyyəti: Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalı əsl musiqi bayramı kimi böyük şöhrət qazanıb //Yeni Azərbaycan.- 2014.- 25 iyul.- S.3.

**278. Rəis X.** VI Qəbələ Beynəlxalq Musiqi festivalı davam edir //Kaspi.- 2014.- 26-28 iyul.- S.8.

**279. \*Tural.** Qəbələ VI Beynəlxalq Musiqi Festivalı başlanıb: [Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ VI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub] //Palitra.- 2014.- 25 iyul.- S.10.; Ədalət.- 2014.- 25 iyul.- S.2.; 525-ci qəzet.- 2014.- 25 iyul.- S.4.; Xalq cəbhəsi.- 2014.- 25 iyul.- S.16.

**280. \*Yohannesburq Filarmonik Orkestri** VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramını təqdim etdi //Azərbaycan.- 2014.-31 iyul.- S.5.

## XALQ YARADICILIĞI

**281. Cəlaloğlu, E.** Gözləri ürəyinin başında olan aşiq: Tale bənzərliyi: [aşiq Göyçə haqqında] //Türküstan.- 2014.- 20-26 iyul.- S.14.

**282. Cəlaloğlu, E.** Gözləri ürəyinin başında olan aşiq: [aşiq Göyçə haqqında] //Türküstan.- 2014.- 27 iyul-2 avqust.- S.14.

**283. \*Fərəcov, S.** “Nəfs tox olarsa, ürək dar olmaz...”: [aşiq Nəcəf Bayramov haqqında ] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 15.

**284. \*Rəhimov, Ə.** “Saza da, aşığa da dil öyrətmək lazımdır”: [Aşıq Əhliman Rəhimovla müsahibə] /müsahibəni apardı Qvami Məhəbbətoğlu //Zaman.- 2014.- 5 iyul.- S.6.

**285. Sabit, E.** Şifahi xalq sənətimizi yaşadan aşıq: [aşıq Ağahüseyn haqqında] //Azad Azərbaycan.- 2014.- 13 iyul.- S.7.

**286. Şirvani, Ə.** Əqidəsi ilə bütövləşmiş Aşıq: Məhərrəm Hüseyinli //Türküstan.- 2014.- 27 iyul.- S.15.

## BALET VƏ RƏQS

**287. Mehdiyeva, R.** İncəsənətimizin bəzəyi: [Qax rayonunun S.Vurğun adına rayon mədəniyyət evində Beynəlxalq rəqs günü münasibətilə bayram konserti] //Mədəni həyat.- 2014.- № 6.- S.62

**288. \*Mehparə.** Yalovada “Türk Boyları Mədəniyyət Festivalı”: [Türkiyədə] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 5.

**289. \*Sarıyeva, İ.** Ömrün 85 fəslı...: Səhnəyə vüqarla gəlib, onu ləyaqətlə tərək edən xanım: [Xalq artisti, görkəmli rəqs ustadı, xoreoqraf-baletmeyster Roza Cəlilova haqqında] //Bakı xəbər.- 2014.- 2 iyul.- S.11.

## KİNO

**290. \*“Adına yaraşan oğul”:** [rejissoru Yalçın Verdıyevə məxsus olan Milli Qəhrəman Qorxmaz Eyvazova həsr edilmiş eyniadlı sənədli filminin təqdimatı keçirilib] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.7.

**291. \*Azəri, L.** “Dəli Kür”ün Mələyi: Zemfira Sadıqovanın 75 illiyi qeyd olundu: [Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.4.

**292. \*Azərbaycanın diaspor hərəkəti** ekran əsərlərində //Olaylar.- 2014.- 22 iyul.- S.15.

**293. \*Azərbaycan filmi Karlovi** Varı festivalında: [“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Axınla aşağı” bədii filminin rejissoru Asif Rüstəmovdur] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.7.

**294. \*Azərbaycan Kinosu Günü** qeyd ediləcək: Nizami Kino Mərkəzində “Nabat” bədii filminin təqdimatı olacaq //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 2.

**295. \*Başbəlalı “Qaçaq Nəbi”** filmi: [filmin çəkilişləri haqqında kinorejissor Əbdül Mahmudovun fikirləri] //Azadlıq.- 2014.- 14 iyul.- S.13.

**296. \*Cəfərov, E.** “Dolu”dakı bütün personajlar mifikdir... Rejissor Elxan Cəfərov: “Mən bir qədər mistikaya inanan adamam”: [“Dolu” filminin rejissoru ilə müsahibə] /müsahibəni apardı Xədicə Qiyas //Ekspress.- 2014.- 19-21 iyul.- S.14.

**297. \*Erməni operator “Yol əhvalatı”**nı zay plyonkaya çəkmişdi: “Kadrarxası” rubrikasının növbəti filmi “Yol əhvalatı”dır //Azadlıq.- 2014.- 5-6 iyul.- S.13.

**298. \*“Güllənmə təxirə salınır”:** On ilə çəkilən film: [Ələkbər Muradovun quruluş verdiyi eyniadlı filmin çəkilişləri haqqında operator Rafiq Əliyevin fikirləri] //Azadlıq.- 2014.- 21 iyul.- S.14.

**299. \*Xocalı haqqında filmin** London premyerası: [Londondakı Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filminin premyerası keçirilib] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.4.

**300. \*Kinomuzun Cahandar ağası** əbədiyyətə qovuşdu: Gəncədə Xalq artisti Ələddin Abbasovla vida mərasimi keçirilib: [Gəncə Dövlət Dram Teatrının mərhum aktyoru] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.7.



**301. \*Kinorejissor Əjdər İbrahimovun** yubileyi qeyd ediləcək: [Dövlət Film Fondunda] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.2.

**302. \*II Bakı Beynəlxalq İdman Filmləri Festivalı** keçiriləcək: Müsabiqə proqramına beş kateqoriyada ekran əsərləri təqdim olunacaq: [Nizami Kino Mərkəzində] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.2.

**303. \*Milli kinomuzda mərdliyin** rəmzi – Ələddin Abbasov: “O, yaratdığı obrazı hiss edirdi”: [Xalq artistinin vəfatı münasibətilə] //Olaylar.- 2014.- 15 iyul.- S.16.

**304. \*Nəzakət.** Xocalı həqiqətləri Londonda: Leyla Əliyeva: “Sonsuz dəhliz” erməni qəddarlığını üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən real sənədli filmidir”: [Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında Aleksandr Brokasın quruluş verdiyi “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin təqdimat mərasimi keçirilmişdir] //Səs.- 2014.- 2 iyul.- S.5.

**305. \*Nizami Kino Mərkəzində** uşaqlar üçün pulsuz film nümayişi //Mədəniyyət.- 2014.- 9 iyul.- S.4.

**306. Rəqsanə.** Aktrissalar uşaqılıq illərini xatırladılar : Suğra Bağırzadə: “Həmişə çiyinlərimdə məsuliyyət daşımışam”; Zərnigar Ağakışiyeva: “Uşaqılıq illərində böyük çətinliklərim olmayıb”: [Əməkdar artist Suğra Bağırzadə və Xalq artisti Zərnigar Ağakışiyevanın söylədikləri] //Üç nöqtə.- 2014.- 16 iyul.- S.13.

**307. \*Şabanova, E.** “Rejissorları qınamaq olmur...”: Elmira Şabanova: “Oğlumun ən böyük arzusu Azərbaycanda dövlət səviyyəsində tarixi bir film çəkməkdir”: [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Xədicə Qiyas //Ekspress.- 2014.- 19-21 iyul.- S.19.

## II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı

**308. \*Abdullayeva, F.** Bakıda yeni görüşdək!: Beynəlxalq turizm filmləri festivalı yekunlaşdı: [Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qaliblərinin mükafatlandırılması və bağlanış mərasimi keçirildi] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.9.

**309. Kammel, A.** Yaxşı filim odur ki, insanlar ona baxmağa gedir: [Turizm Filmləri Festivalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammel ilə müsahibə] /müsahibəni apardı Təranə Məhərrəmovə //Kaspi.- 2014.- 1 iyul.- S.9.

**310. \*Məhərrəmovə, T.** II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başa çatdı //Kaspi.- 2014.- 1 iyul.- S.9.

## TEATR

**311. \*ASSİSTEJ-in dünya kongresi** keçirilib: Qurumun rəhbərliyində dəyişikliklər baş verib: [Polşanın paytaxtı Varşavada Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİSTEJ) 18-ci dünya kongresi keçirilib] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.5.

**312. \*Azər Əlibala oğlu Mirzəyev:** [Əməkdar artistin vəfatı münasibətilə] //Mədəniyyət.- 2014.- 23 iyul.- S. 7.

**313. \*Azərbaycan teatrının inkişaf** yolu təhlil olunub: [Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun teatr, kino və televiziya şöbəsi “Azərbaycan teatrı: dünəni, bu günü və sabahı” mövzusunda elmi-praktik seminar keçirib] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.5.

**314. Azər Mirzəyev dünyasını dəyişdi:** [Əməkdar artist] //Reytinq.- 2014.- 20 iyul.- S.2.

**315. \*Azəri, L.** “Tarixi həqiqətlər ədəbiyyat və incəsənətdə əksini tapmalıdır”: [Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında “Üç dəniz əfsanəsi” adlı tamaşa rejissor Əməkdar artist Ramiz Vəliyevin quruluşunda] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.12.

**316. \*Azərbaycanlı rejissor Alanya** bələdiyyəsinin qonağı olub: [Əməkdar incəsənət xadimi Cahangir Novruzov] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 5.

**317. Cahangir, İ.** Yaxşı sənətə hər zaman maraq var...: İlqar Cahangir: “Artıq Oda Teatrı böyüməyə başlayır”: [Əməkdar artistin müsahibəsi] //Ekspress.- 2014.- 12-14 iyul.- S.21.

**318. Dadaşova, A.** Gənc qıza “yox” deyən İlyas Əfəndiyev...: [“Unudulmaz əfəndi” tamaşası rejissor Vidadi Həsənovun quruluşunda] //Kaspi.- 2014.- 25 iyul.- S.10.

**319. \*Eynəli Bilal oğlu Nurullayev:** [Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorunun vəfatı münasibətilə] //Mədəniyyət.- 2014.- 11 iyul.- S.13.

**320. Ələsgərli, Ç.** Gənc rejissorların tamaşalarına baxış: [Azərbaycan Teatr Xadimləri İttifaqında] //Ədəbiyyat qəzeti.- 2014.- 4 iyul.- S.5.

**321. \*Ələsgərli, Ç.** Aktyor yaradıcılığı haqqında düşüncələr: [Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalovun yaradıcılığı haqqında] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.12.

**322. Əliyev, K.** Gənclik həvəsi ilə: [aktyor Musa Murtuz oğlu Məhərrəmov haqqında] //Mədəni həyat.- 2014.- № 6.- S.63-65.

**323. \*“Ər və arvad”** Mingəçevir səhnəsində: [Üzeyir Hacıbəylinin eyniadlı tamaşası] //Mədəniyyət.- 2014.- 9 iyul.- S. 12.

**324. \*Füzuli Dram Teatrının** internet saytı yaradılıb: [eyniadlı teatrın saytı [www.fuzuliteatr.az](http://www.fuzuliteatr.az)-dır] //Mədəniyyət.- 2014.- 18 iyul.- S.5.

**325. \*Gənc Tamaşaçılar Teatrı** yeni mövsümdə “Qoğalın nağılı”nı təqdim edəcək: [rejissor, Əməkdar artist Nicat Kəzimovun quruluşunda] //Mədəniyyət.- 2014.- 11 iyul.- S.5.

**326. \*Həmidə.** Bölgələrin uşaq teatrları nə göstərəcək? //Mədəniyyət.- 2014.- 23 iyul.- S.12.

**327. \*Xanım Abdulqafar qızı** Qafarova: [Əməkdar artist Xanım Qafarovanın vəfatı münasibətilə] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.6.

**328. İsmayıloğlu, A.** Sənətin mahiyyəti Mehdi Məmmədovun yanaşmasında: [rejissorun yaradıcılığı haqqında] //Ədəbiyyat qəzeti.- 2014.- 11 iyul.- S.11.

**329. \*Lənkəran Dram Teatrı** əsgərlər qarşısında çıxış edib: [Maarif Məmmədovun “Əcnəbi kürəkən” komediyası Əməkdar artist Adil Zeynalovun quruluşunda] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.12.

**330. \*Lənkəran Dram Teatrı** “Qəribə oğlan” la mövsümü başa vurub: [rejissor Tural Mustafayevin quruluşunda] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 7.

**331. \*Muxtar respublikada xalq** teatrları festivalı: [Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrında] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.2.

**332. \*Nizamiqızı, H.** Bir ömürlük xatirə...: Əməkdar artist Azər Mirzəyev istedadlı aktyor, sədaqətli dost, qayğıkeş ailə başçısı idi //Mədəniyyət.- 2014.- 23 iyul.- S.7.

**333. Qafarlı, V.** İrəvanda xal qalmadı... yaxud aktyor Əjdər Zeynalovun 50 illiyinə 50 kəlmə //Kaspi.- 2014.- 11 iyul.- S.12.

**334. Qasimov, Ə.** Qədim sənət ocağının bərq vuran közü: [Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru Vidadi Rəcəbli haqqında] //Mədəni həyat.- 2014.- № 6.- S.70-73.

**335. Qasimov, T.** Səhnə salondan ucadır: Tariyel Qasimov-75: [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Atababa İsmayıloğlu //Ədəbiyyat qəzeti.- 2014.- 11 iyul.- S.10-11.

**336. \*Qaraçöplü, S.** “Heç bir qalın kitab bir tamaşanın verdiyi qədər məsləhət verə bilməz”: [aktyor Salman Qaraçöplü ilə müsahibə] /müsahibəni apardı Xəyalə Rəis //Kaspi.- 2014.- 4 iyul.- S.11.

**337. \*Qazaxda “Kişi və qadın”a** ictimai baxış: [Xalq artisti Zülfüqar Abbasovun quruluşunda] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.5.

**338. \*Qəbələdə “Hekayəti-xırs** quldurbasan”: [tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır] //Mədəniyyət.- 2014.- 4 iyul.- S.5.

**339. \*Qəbələ səhnəsində “Rəşid** bəy və Səadət xanım”: [eyniadlı tamaşa rejissor Füzuli Sərkərovun quruluşunda] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 7.

**340. Qiyas, X.** “O, bizi bizə tanıtdı...”: Məmməd Səfa: “Aktyor ilk növbədə insan olmalıdır”: Əməkdar artist, Yuğ Teatrının aktyoru və Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Məmməd Şəfanın müsahibəsi //Ekspress.- 2014.- 26-30 iyul.- S.14.

**341. \*Nizamiqızı, H.** Gənc rejissorun sənət uğuru: [rejissor İradə Gözəlovanın Rus Dram Teatrına səfəri ilə bağlı təəssüratları] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.7.

**342. \*Nizamiqızı, H.** Bölgə teatrları mövsümü necə başa vurdu?: Yeni mövsümdə teatrsevərləri maraqlı tamaşalar gözləyir //Mədəniyyət.- 2014.- 18 iyul.- S.12.

**343. \*Pənahova, A.** Nargilə obrazı mənim üçün əfsanəyə çevrilib: [Xalq artisti Amaliya Pənahova ilə müsahibə] /müsahibəni apardı Xəyalə Rəis //Kaspi.- 2014.- 2 iyul.- S.12.

**344. \*Pənahqızı, T.** Kəpənək ruhlu Xanım: [Əməkdar artist, mərhum Xanım Qafarova haqqında] //Kaspi.- 2014.- 15 iyul.- S.10.

**345. Rəis, X.** Azər Mirzəyevin qismət payı Səhnədən boylanan sənətkar ömrü: [Əməkdar artistin vəfatı münasibətilə] //Kaspi.- 2014.- 25 iyul.- S.12.

**346. \*Rəis, X.** Xanım Qafarovasız... 7 gün: [Əməkdar artist, mərhum Xanım Qafarova haqqında] //Kaspi.- 2014.- 18 iyul.- S.12.

**347. \*Səfərova, İ.** “Teatr aləmində çox islahatlara ehtiyac yoxdur”: [Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisası İlahə Səfərova ilə müsahibə] /müsahibəni apardı Qvami Məhəbbətoğlu //Zaman.- 2014.- 12 iyul.- S.6.

**348. Səhnə Xanımını itirdi...** Əməkdar artist Xanım Qafarova uzun müddət mübarizə apardığı xərçəngə yenildi //Ekspress.- 2014.- 12-14 iyul.- S.31.

**349. \*Sumqayıt Dram Teatrında** əcnəbi rejissorlar tamaşa hazırlayacaq: [eyniadlı teatrda mövsümün bağlanması münasibətilə konfrans keçirilib] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 5.

**350. Süleymanov, M.** “Bu sənətə gələn gərək dolanmaq məsələsini fikirləşməsin”: Məzahir Süleymanov: “Fəxri ad alandan sonra mənə qarşı maraq söndü”: [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Natiq Məmmədli //Ekspress.- 2014.- 12-14 iyul.- S.20.

**351. Süleymanova, A.** Gənc rejissorların festivalı: [Azərbaycan Teatr Xadimləri İttifaqında “Rejissor laboratoriyası”nın festivalı keçirilib] //Kaspi.- 2014.- 11 iyul.- S.10.

**352. \*Şəki Dövlət Dram Teatrında** yubiley tamaşası: [“Sevgililərin cəhənnəmdə vüsali” tamaşası rejissor Mirbala Səlimlinin quruluşunda] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 2.

**353. \*Şuşa Musiqili Dram Teatrının** “Varlı qadın”ı: [eyniadlı tamaşasının quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmovdur] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.4.

**354. Talibova, G.** J.B.Molyerin “Tartüf” pyesi Cənnət Səlimovanın rejissor yozumunda //Mədəni həyat.- 2014.- № 6.- S.28-31.

**355. Tofiq, H.** Səhnəmiz Xanımsız qaldı //Azad Azərbaycan.- 2014.- 13 iyul.- S.7.

**Bax:** 76,81,89

### Akademik Milli Dram Teatrı

**356. \*Azəri, L.** Milli Dram Teatrında “Banan qabığı”: Teatr studiyasının ilk səhnə nümunəsi alqışlarla qarşılandı: [eyniadlı tamaşa rejissor Vidadi Həsənovun quruluşunda] //Mədəniyyət.- 2014.- 18 iyul.- S.4.

**357. Babayeva, Ə.** “Teatrda rejissor qıtlığı var”: Əminə Babayeva: “Xalq artistini mənə artıq tamaşaçıları verib”: [Akademik Milli Dram Teatrının aktrisası ilə müsahibə] /müsahibəni apardı Namiq Məmmədli //Ekspress.- 2014.- 5-7 iyul.- S.20.

**358. \*Nizamiqızı, H.** Milli Dram Teatrında mövsümün son tamaşası: [Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa Mikayıl Mikayılovun quruluşunda] //Mədəniyyət.- 2014.- 11 iyul.- S.5.

**359. \*Nizamiqızı, H.** Əmir Teymurun puç amalları: Yaxud Bəyazidin faciəsindəki qələbə: [Akademik Milli Dram Teatrında “Əmir Teymur” adlı tamaşa rejissor Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda] //Mədəniyyət.- 2014.-11 iyul.- S.11.

## Gənc Tamaşacılar Teatrı

**360. \*Gənc Tamaşaçılar Teatrının** direktoru mükafata layiq görülüb: [Əməkdar artist Mübariz Həmidov] //Mədəniyyət.- 2014.- 18 iyul.- S.3.

**361. \*Məmmədova, G.** Ölüm səhnəsində Romeo Cül-yettanın ayağını qıdıqladı...: Günel Məmmədova: “Anamdan icazəsiz filmə çəkilmirəm”: [Dövlət Gənc Tamaşaçılar Teatrının gənc aktrisası ilə söhbət] /söhbəti apardı Aliyə //Ekspress.- 2014.- 16 iyul.- S.15.

**362. \*“Qoğalın sərgüzləri”:** Gənc Tamaşaçılar Teatrında yeni musiqi: [eyniadlı tamaşa rejissor Nicat Kazımovun quruluşunda] //Mədəniyyət.- 2014.- 18 iyul.- S.5.

## Azərbaycan Dövlət Musiqili Teatrı

**363. \*Lalayev, Ə.** Aktyorlar uşaq kimi dəcəl və cığaldırlar: Əliqismət Lalayev: Musiqili Teatr həm əyləndirəcək, həm də düşündürəcək...: [Azərbaycan Dövlət Musiqili Teatrın direktoru ilə müsahibə] /müsahibəni apardı Xədicə Qiyas //Ekspress.- 2014.- 1 iyul.- S.15.

**364. \*Musiqili Teatrın kollektivi** Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq məktubu ünvanlamışdır: [Əməkdar Artist, mərhum Xanım Qafarovaya göstərdiyi diqqət və qayğıya görə] //Azərbaycan.- 2014.- 15 iyul.- S.4.

**365. \*Nizamiqızı, H.** “Varlı qadın”ın faciəsi: [Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində eyniadlı tamaşa Əməkdar artist Firudin Məhərrəmovun quruluşunda] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.6.

**366. \*Musiqili Teatrın kollektivi** mərhum aktyorun məzarını ziyarət edib: [Elçin Həmidovun] //Mədəniyyət.- 2014.- 4 iyul.- S.6.



**367. \*Musiqli Teatrda “Qızıl toy”:** Yeni tamaşaya ictimai baxış: [əsrin quruluşçu rejissoru Yusif Əkbərovdur] //Mədəniyyət.- 2014.- 11 iyul.- S.5.

**368. \*Nizamiqızı, H.** Musiqli Teatrın saytı yenilənir: [eyniadlı teatrın saytı (www.statemusicaltheatre.az) yeni mövsümdən istifadəyə veriləcək] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.7.

### “Yuğ” Dövlət Teatrı

**369. \*Nizamiqızı, H.** “Yuğ”un mövsümə son sözü”: [“Yuğ” Dövlət Teatrında “Misis və mister cəsəd” tamaşasının premyerası rejissor Ər-Toğrulun quruluşunda] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.7.

**370. Səttar, G.** “Əyalətə teatr lazım deyil”: Yuğ teatrının rejissoru Günay Səttar: “Günahı tamaşaçılardan çox, aktyorlarda, rejissorlarda axtarmaq lazımdır” //Ekspress.- 2014.- 12-14 iyul.- S.19.

**371. \*“Yuğ” Teatrında “Yeraltı gözəllik yarışması”:** [Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin əsəri əsasında hazırlanmış “Misis və mister cəsəd” tamaşasının premyerası rejissor Ər-Toğrulun quruluşunda] //Mədəniyyət.- 2014.- 4 iyul.- S.6.

### TURİZM

**372. \*Abdullayeva, F.** Qazaxıstanda beynəlxalq hotel forumu keçirilib: [Qazaxıstanın Almatı şəhərində şəhər Turizm Departamentinin himayəsi, Qazaxıstan Hotellər və Restoranlar Assosiasiyasının dəstəyi ilə] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.6.

**373. \*Abdullayeva, F.** “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası: yeni hədəflərə çağırış: Sənəddə

turizm sahəsinin inkişafı ilə bağlı mühüm prioritetlər əksini tapıb //Mədəniyyət.- 2014.- 4 iyul.- S.10.

**374. \*Abdullayeva, F.** Azərbaycanlı mütəxəssis tanınmış hotel şəbəkəsinin vitse-prezidenti təyin olunub: [İlkin İlyasadə] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.9.

**375. \*Abdullayeva, F.** Azərbaycan Konqreslər Bürosu və Turizm İnstitutu əməkdaşlıq edəcək //Mədəniyyət.- 2014.- 23 iyul.- S.9.

**376. \*Abdullayeva, F.** Bakıdan Sinqapura - vaxta və pula qənaət: [“Hilton Bakı” hotelində “Özbəkistan Hava Yolları” və Sinqapurun “Changi” aeroportunun təşkilatçılığı, Sinqapur Turizm Şurasının dəstəyi ilə “Mən səni sevirəm, Sinqapur” adlı tədbir keçirilib] //Mədəniyyət.- 2014.- 23 iyul.- S.9.

**377. \*Abdullayeva, F.** Bu il turizm sektorunda nə qədər artım gözləmək olar?: Mütəxəssislər fikirlərini müxtəlif faktlarla əsaslandırırlar //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 9.

**378. \*Abdullayeva, F.** Konqreslər Bürosu Azərbaycanın biznes turizmi imkanlarını təbliğ edir: Qurum İstanbulda “M&I” Avropa baharı forumunda iştirak edib //Mədəniyyət.- 2014.-16 iyul.- S.9.

**379. \*Abdullayeva, F.** Növbəti beş ilin hədəfi: 4 milyon turist: “Sərmayəçilər daha çox üçulduzlu hotel inşa etməyə diqqət yetirməlidirlər. Bu daha geniş təbəqəyə xidmət göstərməyə imkan verir”: [mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin jurnalistlərə verdiyi müsahibəsindən] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.9.

**380. \*Abdullayeva, F.** Resort hotellərin idarə edilməsi: Turizm İnstitutunun tələbələri üçün təlim //Mədəniyyət.- 2014.- 9 iyul.- S.9.

**381. \*Abdullayeva, F.** Bakıda gəzməli-görməli 10 yer: Rusiya nəşri Azərbaycan paytaxtını turistlərə tanıdır: [eyniadlı məqalə Rusiyanın “Elle” jurnalının internet versiyasında yer alıb] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.9.

**382. \*Abdullayeva, F.** İsmayılıda yeni turizm mərkəzləri yaradılır: Rayona gələn turistlərin 40 faizini əcnəbilər təşkil edir //Mədəniyyət.- 2014.- 9 iyul.- S.9.

**383. \*Abdullayeva, F.** Altı ayda İstanbula 107 min azərbaycanlı turist gedib: [İstanbul Mədəniyyət və Turizm Müdirliyinin (İMTM) hesabatına əsasən] //Mədəniyyət.- 2014.- 9 iyul.- S.9.

**384. \*Abdullayeva, F.** Bələdçi işinin təkmilləşdirilməsinə dair fəaliyyət planı hazırlanıb: Mədəniyyət və Turizm Nazirliyi müxtəlif dillərdə çalışan bələdçi-tərcüməçilərin hazırlanmasını prioritet hesab edir //Mədəniyyət.- 2014.- 11 iyul.- S.9.

**385. \*Abdullayeva, F.** “Gələrsən, görərsən”: Regionların tanıtımı ilə bağlı yeni layihə: [Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə İctimai Televiziyada ölkəmizin regionlarının tanıtılması ilə bağlı eyniadlı televiziya layihəsi yayımlanacaq] //Mədəniyyət.- 2014.- 11 iyul.- S.9.

**386. \*Abdullayeva, F.** Müqavilə sonradan hüquqların qorunmasının sığortasıdır: [xarici ölkələrə səfər edən turistlərlə bağlı hüquqşünas Səbuhi Axundovun fikirləri] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 9.

**387. \*Abdullayeva, F.** “Tufandağ” kompleksində yeni xidmətlər //Mədəniyyət.- 2014.- 11 iyul.- S.9.

**388. \*Abdullayeva, F.** Turizm sahəsində qurumlar əlaqəli şəkildə fəaliyyət göstərməlidir: Ruslan Quliyev: “Azərbaycanda turizm mediasının inkişaf etdirilməsinə ehtiyac var”: [Azərbaycan Sağlamlıq Termal Turizm Assosiasiyasının sədrinin sözügedən məsələ ilə bağlı açıqlaması] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.9.

**389. \*Abdullayeva, F.** Turizm sektoruna yeni kadrlar gəlir: Azərbaycan Turizm İnstitutunun 221 tələbəsi məzun adını qazanıb //Mədəniyyət.- 2014.- 11 iyul.- S.2.

**390. \*Abdullayeva, F.** Qax rayonuna gələn turistlərin sayı artır //Mədəniyyət.- 2014.- 18 iyul.- S.9.

**391. \*Abdullayeva, F.** “Caspian Sea Resort” hotelinə infotur //Mədəniyyət.- 2014.- 18 iyul.- S.9.

**392. \*Ağakışiyeva, Z.** Zaqatala turistləri heyran edir //Azərbaycan.- 2014.- 2 iyul.- S.10.

**393. \*Aslanov, E.** “Xidmət səviyyəsi Azərbaycan turizminin bir nömrəli problemidir”: [ATİ-nun prorektoru Eldar Aslanovla müsahibə] /müsahibəni apardı Süleyman İsmayılbəyli //Olaylar.- 2014.- 8 iyul.- S.4.

**394. \*Aslanov, E.** “Turizm xidməti göstərən müəssisələr arasında rəqabəti gücləndirmək lazımdır”: [Turizm İnstitutunun prorektoru ilə müsahibə] /müsahibəni apardı Süleyman İsmayılbəyli //Olaylar.- 2014.- 19-21 iyul.- S.8.

**395. \*Azərbaycan Konqreslər Bürosunun** fəaliyyət planı açıqlandı: Ölkəmizin biznes turizmi məkanı kimi təbliğində əsas hədəf bazarlar Rusiya və Türkiyədir //Mədəniyyət.- 2014.- 2 iyul.- S.6.

**396. \*Azərbaycan Konqreslər Bürosu** fəaliyyətini genişləndirir: Rusiyanın MİCE agentliyi daha bir tədbirin Bakıda keçirilməsinə qərar verib //Mədəniyyət.- 2014.- 18 iyul.- S.3.

**397. Azərbaycan Turizm İnstitutunda** beşinci məzun buraxılışı //Mədəniyyət.- 2014.- 11 iyul.- S.16.

**398. \*Abdullayeva, F.** Dəyərli ziyalı, əsl vətəndaş: Turizm İnstitutunda Rəhim Hüseynovun xatirəsi yad edildi //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 10.

**399. \*Abdullayeva, F.** Müqavilə sonradan hüquqların qorunmasının sığortasıdır: [xarici ölkələrə səfər edən turistlər barədə hüquqşünas Səbuhi Axundovun fikirləri] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 9.

**400. Bayramov, R.** Regionlarda təbii şəfa ocaqları turizmin inkişafına təkan verir //Mövqe.- 2014.- 9 iyul.- S. 10.

**401. \*Bəşir Hacıyev: “Caspian Sea Resort”** yüksək turist axınına nail olub”: [hotelin baş direktoru Bəşir Hacıyev ilə

müsaibə] /müsaibəni apardı İlkin //Palitra.- 2014.- 17 iyul.- S.15.

**402. Diplomatlar Quba və Qusarda** //Mədəni həyat.- 2014.- № 6.- S.10.

**403. Əliyev, E.** Kənd turizminin inkişafı əhali üçün yeni məşğuliyyət sahələri yaradır //Zaman.- 2014.-8 iyul.- S.5.

**404. \*Fəxriyyə.** İki ayda 11 mehmanxana, 9 şirkət lisenziya alıb //Mədəniyyət.- 2014.-16 iyul.- S.9.

**405. \*Hidayətova, E.** “Mingəçevirdə turizm üçün böyük imkanlar mövcuddur” //Zaman.- 2014.- 4 iyul.- S.9.

**406. \*Hüseynov, F.** Turistlər Bakıda daha çox hansı məkanlara üz tuturlar?: [turistlərin paytaxtımızda ən çox baş çəkdikləri yerlər muzeylər, sərgi salonları, tarixi yerlərdir] //Mədəniyyət.- 2014.- 25 iyul.- S. 8.

**407. \*İsmaylzadə, F.** Qonaq gəlir... turist bizə: Regionlarda turizm infrastrukturunun inkişafına diqqət artır //Ədalət.- 2014.- 5 iyul.- S.4.

**408. \*Quliyev, R.** Azərbaycan turizmi intibah dövrünü yaşayır: Turizm sivilizasiyalararası dialoq, diplomatiya və vətənpərvərlik işidir //Mədəniyyət.- 2014.- 23 iyul.- S. 10.

**409. \*Mənsimov, E.** Bakı - dünya turizmində yeni ünvan //Azərbaycan.- 2014.- 6 iyul.- S.6.

**410. Nağıyev, E.** Azərbaycan turizm mərkəzi kimi: Yeni mövsümə bu devizlə başlanılır //Mədəni həyat.- 2014.- № 6.- S.2-8.

**411. \*Nəzərli, T.** Şəki turistlər üçün hər cəhətdən cəlbedici bölgədir //Azərbaycan.- 2014.- 1 iyul.- S.10.

**412. \*Nəzərli, T.** Turizmin inkişafı iqtisadiyyatın güclənməsinə təsir edir: [Qəbələ rayonunda] //Azərbaycan.- 2014.- 20 iyul.- S.4.

**413. Sultanova, A.** Dünya turizminin ünvanlarından biri: İndoneziya //İqtisadiyyat.- 2014.- 18-24 iyul.- S.6.

**414. Tofiq, H.** Turizm sektorunda ənənəvi problemlər //Azad Azərbaycan.- 2014.- 9 iyul.- S.7.

**415. Turistlər muzeylərimizə maraq** göstərir //Üç nöqtə.- 2014.- 8 iyul.- S.13.

**416. \*Turizm və ziyarət** üzrə beynəlxalq konqres keçiriləcək: [İspaniyanın Santyaqo-de Kompostela şəhərində] //Mədəniyyət.- 2014.- 18 iyul.- S. 3.

**417. Yay turizm mövsümü** başlandı: “Jumeirah Bilgah Beach Hotel” də yay turizm mövsümünün başlanması və hotelin yeni baş menecerinin təqdim olunması münasibətilə mətbuat konfransı keçirilmişdir //Mədəni həyat.- 2014.- № 6.- S.9.

**Bax:** 308, 309, 310

## КУЛЬТУРА

### Руководящие материалы по культуре и искусству

**418. \*О награждении орденом «Истиглал»**  
Р.Г.Алиева //Бакинский рабочий.- 2014.- 17 июля.- С.1.

---

**419. \*Алиева, З.** «Баку - это моя самая большая любовь»: Echo.az продолжает рубрику «Мой Баку»: очередным гостем стала глава пресс-службы Министерства Культуры и Туризма Азербайджана Зохра Алиева /интервьюер Ж. Мамедова //Эхо.- 2014.- 19 июля.- С. 7.

### «Бакинская конференция - первая платформа по обмену культурой и цифрованием»

**420. \*Абульфас Гараев: «Работа «Бакинской конференции - первой платформы по обмену культурой и цифрованием» - будет плодотворной»** //Бакинский рабочий.- 2014.- 5 июля.- С.3.

**421. \*Использование цифровых технологий** в развитии культуры //Азербайджанские известия.- 2014.- 5 июля.- С.1.

**422. \*Завершилась «Бакинская конференция – первая платформа по обмену культурой и цифрованием»** //Бакинский рабочий.- 2014.- 8 июля.- С.7.

**423. \*Руслан, М.** «Культура устойчивого развития: взаимосвязь универсальных и национальных ценностей //Эхо.- 2014.- 10 июля.- С.8.

## Международный фестиваль национальных сладостей в Шеки

**424. \*Баннаева, Н.** Фирни, халва, пахлава... В Шеки состоялся Международный фестиваль национальных сладостей //Азербайджанские известия. 2014.- 22 июля.- С. 1.

**425. Касумова, Н.** Международный фестиваль сладостей превратился в символ дружбы и братства //Вышка.- 2014.- 25 июля.- С. 10.

**426. Мамедгусейнова, С.** Фестиваль национальных сладостей: [в рамках V Международного музыкального фестиваля «Шелковый путь»] //Комсомольская правда (Азербайджан).- 2014.- 8-14 июля.- С. 9.

**427. \*Международный фестиваль национальных сладостей в Шеки:** В нем примут участие представители 15 стран: [в рамках V Международного музыкального фестиваля «Шелковый путь»] //Эхо.- 2014.- 18 июля.- С. 8.

**428. Праздник для сладкоежек!:** [Международный традиционный фестиваль сладостей в Шеки] //Неделя.- 2014.- 25 июля.- С. 18.

**429. \*Проведенный в Шеки** Международный традиционный фестиваль сладостей превратился в символ дружбы и братства //Бакинский рабочий. 2014.- 22 июля.-С. 5.

## КУЛЬТУРНЫЕ СВЯЗИ

**430. Азербайджан и Вьетнам** подписали документы о сотрудничестве в сфере культуры //Вышка.- 2014.- 4 июля.- С.1.

**431. Азербайджан с успехом** выступил на XX фестивале песни и танца «Дунай» в венгерском городе Калоча //Бакинский рабочий.- 2014.- 9 июля.- С.4.



**432. \*Багирова, Т.** Восточная сказка: В Риге при организационной поддержке Министерства Культуры и Туризма Азербайджана, мэрии Риги, посольства Азербайджана в Латвии, а также Arts Council Azerbaijan, латвийской НПО Arts Council Latvia и организации Gencler Sebekesi («Молодежная сеть») открылась выставка азербайджанских художников //Азербайджанские известия.- 2014. - 17 июля. - С.1.

**433. \*Баннаева, Н.** Мелодии Азербайджана в горах Юра: Во Франции стартовал фестиваль азербайджанской музыки, организованный Фондом Гейдара Алиева //Азербайджанские известия.- 2014.- 8 июля.- С. 1.

**434. \*В Риге открылась** выставка азербайджанских художников «Восточная сказка»: [при организационной поддержке Министерства Культуры и Туризма Азербайджана] //Бакинский рабочий.- 2014. - 12 июля. - С. 10.

**435. Все краски природы:** В Баку состоялась церемония срезания ковра, созданного по эскизу известного российского художника: [Игоря Бурганова] //Азербайджанские известия.- 2014.- 9 июля.- С. 3.

**436. Годжаева, К.** Давняя традиция срезания ковра: [состоялась церемония срезания ковра, созданного по эскизу известного российского художника Игоря Бурганова] //Неделя.- 2014.- 11 июля.- С.18.

**437. \*Грицай, С.** Творческий тандем: Сергей Грицай: Не устаю восторгаться красотой Баку!: [беседа с российским хореографом, Заслуженным деятелем искусств РФ Сергеем Грицай] //Каспий.- 2014.- 12 июля.- С. 17.

**438. Кязимова, С.** Голос ангела: На бакинскую сцену Робертино Лоретти вышел вместе со своим учеником Эмином Эминзаде: [в Международном Центре Мугама] //Азербайджанские известия 2014.- 23 июля.- С. 3.

**439. \*Кязимова, С.** Нескучное одиночество: В Центре Современного Искусства представлены полотна Натальи

Нестеровой и фотографии Юрия Роста //Азербайджанские известия.- 2014.- 2 июля. - С.4.

**440. \*Кязимова, С.** С мечтами о Родине: Проект американского фотографа Эда Каши посвящен азербайджанским беженцам и вынужденным переселенцам //Азербайджанские известия.- 2014 - 17 июля.- С.4.

**441. \*Лоретти, Р.** О чем жалеет кумир миллионов? В Баку с сольным концертом выступил Робертино Лоретти: [беседа с итальянским вокалистом] /провела К.Алиева //Каспій.- 2014.- 22 июля.- С. 12.

**442. Манаф, Р.** Восточная сказка: В Риге были представлены работы азербайджанских художников: [при организационной поддержке Министерства Культуры и Туризма Азербайджана] //Эхо.- 2014. - 16 июля. - С.8.

**443. \*Насиров, Р.** Азербайджан и Италию связывают не только тесные политические и экономические, но и культурные связи //Бакинский рабочий.- 2014.- 17 июля.- С. 3.

**444. Обсуждены перспективы сотрудничества** в области культуры и туризма между Азербайджаном и Хорватией //Бакинский рабочий.- 2014. - 12 июля. - С. 9.

**445. Первая леди удостоена** премии Римской академии искусств //Азербайджанские известия.- 2014. - 9 июля.- С. 1.

**446. \*Прокопцов, В.** И музей с музеем говорит: Баку-Минск: перспективы партнерства: [о Договоре о сотрудничестве между Национальным Художественным Музеем Республики Беларусь и Национальным Музеем Искусств Азербайджана рассказывает директор Минского музея] /вела беседу Г.Микеладзе //Каспій.- 2014.- 26 июля.- С.16-17.

**447. Территория толерантности:** [фотовыставка «Азербайджан-территория толерантности» путешествует по разным городам Израиля] //Азербайджанские известия.- 2014.- 11 июля.- С.1.

**448. Фотовыставка «Азербайджан-территория толерантности»** путешествует по разным городам Израиля //Бакинский рабочий.- 2014.- 10 июля.- С.6.

### Дни культуры Азербайджана в Каннах

**449. \*Азербайджан-Франция: высокий** уровень сотрудничества //Каспий.- 2014.- 12 июля.- С.1, 3.

**450. Баннаева, Н.** Страна традиций и будущего //Азербайджанские известия.- 2014.- 10 июля.- С.1.

**451. \*В Каннах в** рамках Дней азербайджанской культуры состоялось открытие выставки: В церемонии открытия приняла участие первая леди Азербайджана Мехрибан Алиева //Бакинский рабочий.- 2014.- 12 июля.- С.5.

**452. \*В Каннах в рамках** Дней азербайджанской культуры состоялся показ моды: На мероприятии присутствовала первая леди Азербайджана Мехрибан Алиева //Бакинский рабочий.- 2014.- 15 июля.- С.4.

**453. \*В рамках Дней** азербайджанской культуры в Каннах состоялся забег, посвященный Европейским играм //Бакинский рабочий.- 2014.- 12 июля.- С.4-5.

**454. \*В рамках Дней** культуры Азербайджана во французском городе Канны состоялась торжественная презентация «Бакинских Европейских игр-2015» //Бакинский рабочий.- 2014.- 11 июля.- С.3.

**455. В Каннах начались** Дни Азербайджана //Ежедневные новости.- 2014.- 11 июля.- С.10.

**456. Дни Азербайджана в Каннах** //Неделя.- 2014.- 11 июля.- С.18.

**457. Дни азербайджанской культуры в Каннах** - на телеканале Euronews //Бакинский рабочий.- 2014.- 12 июля.- С.5.

**458. \*Euronews подготовил сюжет** о состоявшемся в Каннах забеге, посвященном первым Европейским играм Вaку 2015 //Бакинский рабочий.- 2014.- 15 июля.- С.4.

**459. \*Концерт джазовой музыки** в рамках проходящих в Каннах Дней азербайджанской культуры: На концерте присутствовала первая леди Азербайджана Мехрибан Алиева //Бакинский рабочий.- 2014.- 15 июля.- С.4.

**460. \*Манаф, Р.** «Азербайджан - страна традиций и будущего»: Программа Дней Азербайджана в Каннах при организации Фонда Гейдара Алиева проходит под таким девизом //Эхо.- 2014.- 10 июля.- С.8.

**461. \*Манаф, Р.** В Каннах продолжают Дни культуры Азербайджана: Первая леди Мехрибан Алиева встретила с экс-мэром Канн, а также посетила показ коллекции «Очарование Азербайджана в современной моде» //Эхо.- 2014.- 15 июля.- С.8.

**462. \*Манаф, Р.** В презентации бакинских Европейских игр-2015 в Каннах приняла участие первая леди Азербайджана Мехрибан Алиева //Эхо.- 2014.- 11 июля.- С.8.

**463. Мехрибан Алиева: «Азербайджан намерен провести первые Европейские игры на уровне летних Олимпийских игр»:** [о презентации первых Европейских игр в Каннах где проходят Дни азербайджанской культуры] //Вышка.- 2014.- 11 июля.- С.7; Неделя.- 2014.- 11 июля.- С.18.

**464. Очарование Азербайджана в современной моде:** //Каспий.- 2014.- 15 июля.- С.3.

**465. \*Первая леди Азербайджана** Мехрибан Алиева встретила с мэром города Канны //Бакинский рабочий.- 2014.- 11 июля.- С.3.

**466. \*Первая леди Азербайджана,** президент Фонда Гейдара Алиева Мехрибан Алиева встретила с бывшим

мэром города Канны //Бакинский рабочий.- 2014.-15 июля.- С.4.

**467. \*Первая леди Азербайджана**, президент Фонда Гейдара Алиева Мехрибан Алиева встретила с бывшим мэром города Канны //Бакинский рабочий.- 2014.- 15 июля.- С.4.

**468. \*Первая леди Азербайджана**, президент Фонда Гейдара Алиева Мехрибан Алиева приняла участие в вечере «Азербайджанский джаз» во французском городе Канны //Бакинский рабочий.- 2014.- 11 июля.- С.4.

**469. Страна традиций и будущего** //Каспий.- 2014.- 10 июля.- С.1,3.

**470. Страна традиций и будущего в Каннах** //Азербайджанские известия.- 2014.- 12 июля.- С.1.

**471. \*Французская газета Nice-matin** написала о встрече мэра города Канны с первой леди Азербайджана //Бакинский рабочий.- 2014.- 11 июля.- С.4.

### ФОНД ГЕЙДАРА АЛИЕВА

**472. \*Благодарственное письмо первой** леди Азербайджана направил коллектив Музыкального Театра //Эхо.- 2014.- 16 июля.- С. 8.

**473. \*От имени вице-президента** Фонда Гейдара Алиева Лейлы Алиевой в Москве был дан ифтар и организован День Азербайджанской Республики //Бакинский рабочий.- 2014.- 4 июля.- С. 2.

### ДВОРЦЫ, ДОМА КУЛЬТУРЫ И ПАРКИ КУЛЬТУРЫ И ОТДЫХА

**474. \*Знакомство с условиями**, созданными в парке Джафара Джаббарлы после реконструкции: Поездка Прези-

дента Азербайджана Ильхама Алиева в Хызинский район //Бакинский рабочий.- 2014.- 23 июля.- С.3.

**475. \*Меджидов, Н.** Любимый бульвар: [беседа с заместителем начальника Управления Национальным Приморским Парком Н.Меджидовым] //Каспій.- 2014.- 12 июля.- С. 9.

**476. \*Общественное объединение IDEA** совместно с Центром Гейдара Алиева объявило конкурс «Мой экорасказ» //Бакинский рабочий - 2014. - 9 июля.- С.4.

**477. \*Президент Ильхам Алиев** ознакомился с работой по реконструкции, проводимой в Парке Гейдара Алиева в Хызы: Поездка Президента Азербайджана Ильхама Алиева в Хызинский район //Бакинский рабочий 2014.- 23 июля.- С.1.

### МУЗЕЙНОЕ ДЕЛО

**478. \*Алиева, Г.** Из рук друзей: В первой летней выставке подарков от друзей, которая будет проходить в Национальном Музее Истории Азербайджана НАНА еще июль и август и завершится только 1 сентября, представлено более половины из того, что хранится в запасниках //Азербайджанские известия.- 2014.- 19 июля.- С. 1.

**479. \*В фонд Музея** Независимости Азербайджана поступили новые экспонаты: [о национально-освободительном движении в Южном Азербайджане - «21 Азер»] //Бакинский рабочий.- 2014.- 11 июля.- С.6.

**480. Велиханлы, Н.** Наила Велиханлы, директор Национального Музея Истории НАНА, академик: «Музей -это место, где собираются раритеты, но это еще и лаборатория, где они подвергаются научному анализу»: [беседа с директором музея истории Н. Велиханлы] /провела Г.Алиева //Азербайджанские известия.- 2014.- 5 июля.- С.1, 3.

**481. \*Дулаева, З.** Гармония таланта и благородства: Зара Дулаева: В музее я ощутила вкус творческой свободы: [интервью с историком Музея Истории Азербайджана Зарифой Дулаевой] /провела Г.Микеладзе //Каспий.- 2014.- 5 июля.- С. 14-15.

## ПАМЯТНИКИ ИСТОРИИ И КУЛЬТУРЫ

**482. \*Алекперова, Д.** Контроль и проверку предметов культурной и исторической ценностей необходимо усовершенствовать: По словам эксперта, если кому-то удастся вывезти ту или иную культурную либо историческую ценность за рубеж, то это значительная потеря для Азербайджана //Эхо.- 2014.- 4 июля.- С. 1-2.

**483. \*ЮНЕСКО провела в Бельгии** научно-практическую конференцию по вопросам охраны подводного культурного наследия //Бакинский рабочий.- 2014.- 1 июля.- С.10.

## ИСКУССТВО

**484. \*В Шеки открылась** выставка художников ТЮРКСОЙ: [в рамках V Международного музыкального фестиваля «Шелковый путь»] //Бакинский рабочий.- 2014.- 4 июля.- С. 3.

## Республиканский фестиваль Azerbaijan Art Festival 2014

**485. «Azerbaijan Art Festival - 2014»** охватил западные регионы //Вышка.- 2014.- 18 июля.- С. 12.

**486. \*Баннаева, Н.** Фестиваль пришел в регионы Артурне, организованное Baku Creative center, становится трамплином для молодых талантов: [проект «Azerbaijan Art

Festival - 2014»] //Азербайджанские известия.- 2014.- 9 июля.- С. 4.

**487. \*В Астаре стартовал** республиканский фестиваль Azerbaijan Art Festival 2014: [проект «Azerbaijan Art Festival - 2014», в рамках которого со 2 по 26 июля Азербайджан посетят известные отечественные мастера кисти и молодые художники] //Бакинский рабочий.- 2014.- 5 июля.- С. 4.

**488. В Лерике в рамках «Azerbaijan Art Festival - 2014»** открылась выставка //Бакинский рабочий.- 2014.- 9 июля.- С. 3.

**489. В Лянкяране состоялось** открытие выставки «Azerbaijan Art Festival – 2014» //Бакинский рабочий.- 2014.- 10 июля.- С. 6.

**490. В Барде состоялось** открытие выставки в рамках «Azerbaijan Art Festival – 2014» //Бакинский рабочий.- 2014.- 10 июля.- С. 6.

**491. В стране проходит** художественный фестиваль: [«Azerbaijan Art Festival - 2014», в рамках которого со 2 по 26 июля Азербайджан посетят известные отечественные мастера кисти и молодые художники] //Ежедневные новости.- 2014.- 4 июля.- С. 10.

**492. В Ярдимлы состоялось** открытие выставки в рамках «Azerbaijan Art Festival - 2014» //Эхо.- 2014.- 9 июля.- С. 8.

**493. \*Третьякова, В.** Алло! Ищем таланты Арт-фестиваль шагает по регионам //Каспий.- 2014.- 3 июля.- С. 12.

**494. Художественный фестиваль «Azerbaijan Art Festival - 2014»:** [проект «Azerbaijan Art Festival - 2014», в рамках которого со 2 по 26 июля Азербайджан посетят известные отечественные мастера кисти и молодые художники] //Неделя.- 2014.- 4 июля.- С. 18.



## ИЗОБРАЗИТЕЛЬНОЕ ИСКУССТВО

**495. \*Азербайджанская художница получила** приглашение из Римской академии художеств: [Марьям Алекберли] //Бакинский рабочий.- 2014.- 16 июля.- С.4; Эхо.- 2014.- 17 июля.- С.8.

**496. \*Алиева, Р.** Готика с подтекстом: Жители Кельна познакомились с творчеством наших соотечественников: [художницы Маргариты Керимовой-Соколовой и ее бывшего ученика - художника Олега Канторовича] //Каспий.- 2014.- 26 июля.- С.15

**497. \*Баннаева, Н.** В кругу друзей: В Омской государственной областной научной библиотеке имени А.С. Пушкина открылась выставка азербайджанских художников Эльчина Мустафаева и Джалала Агаева //Азербайджанские известия.- 2014.- 16 июля.- С. 1.

**498. Баннаева, Н.** «Готика» и «Фрагменты»: Экспозиция выставки в Кельне включила в себя более полусотни произведений Маргариты Керимовой-Соколовой //Азербайджанские известия.- 2014.- 16 июля.- С. 4

**499. \*Баннаева, Н.** Колорит-веселый, графика- индивидуальная, тематика-самая разнообразная: Адиль Асадли-один из узнаваемых живописцев и графиков Азербайджана //Азербайджанские известия.- 2014.- 9 июля.- С.3.

**500. \*Баннаева, Н.** Приглашение от Эльшана Сарханоглу: Работы известного театрального художника - словно декорации самой жизни //Азербайджанские известия.- 2014.- 22 июля.- С. 4.

**501. \*Даими, Т.** Энергия слова: Завершаются курсы профессиональных арт-публицистов: [беседа с художником, доктором философии Т.Даими] //Каспий.- 2014.- 1 июля.- С. 11.

**502. За вклад в мировую культуру:** [Заслуженный художник Сакит Мамедов стал академиком Европейской академии естественных наук] //Азербайджанские известия.- 2014. - 18 июля. - С.1.

**503. Марьям Алекберли получила приглашение в Римскую академию художеств** //Неделя.- 2014.- 18 июля.- С.18.

**504. Равилова, Г.** Момент прозрения: Рижанам подарили восточную сказку: [Беседа с художником Г.Равиловой] //Каспий.- 2014.- 10 июля.- С.13.

## ХУДОЖЕСТВЕННАЯ ФОТОГРАФИЯ

**505. \*Баннаева, Н.** В поисках секрета счастья: О поездке по малоизвестным для туристов регионам Азии: Наила Ахундова отчиталась фотовыставкой: [в Галерее «Art Villa»] //Азербайджанские известия. - 2014. - 10 июля. - С. 4.

**506. «Внимание, улыбочку!»:** [о фотоконкурсе «Моя страна в «Восточном партнерстве»] //Эхо 2014.- 17 июля.- С. 8.

**507. Гасаноглу, М.** Проблемы в стоп-кадре: В Баку отметили Международный день фотографа: [интервью председателя Объединения Фотографов М.Гасаноглу] /провела В.Третьякова //Каспий.- 2014.- 15 июля.- С. 13.

**508. Летняя школа YARAT:** [объявляет прием в международную летнюю школу фотографии] //Неделя.- 2014.- 4 июля.- С.18.

**509. \*Султанова, И.** Асим Талыб: «Я не люблю, когда меня называют профессиональным фотографом»: Известный азербайджанский фотограф о тернистом пути в мир фотоискусства //Эхо.- 2014.- 26 июля.- С.10.

**510. \*Султанова, И.** «Свидетели Карабахской войны» Под таким названием в Азербайджане запущен новый фотопроjekt //Эхо.- 2014.- 24 июля.- С.8.

**511. \*YARAT! объявляет прием** в международную летнюю школу фотографии //Бакинский рабочий.- 2014.- 2 июля.- С.7.

## ДЕКОРАТИВНО-ПРИКЛАДНОЕ ИСКУССТВО

**512. Алиева, К.** Изображение борьбы дракона с фениксом в азербайджанских коврах //Azərbaycan xalqaları.- 2014.- Cild 4.-№ 10.- С.76-81.

**513. Григолия, Т.** Азербайджанские ковры в коллекции Государственного Музея Изобразительных Искусств Грузии //Azərbaycan xalqaları 2014.- Cild 4.-№ 10.- С.134-137.

**514. Садыхова, С.** Из истории азербайджанских ювелирных изделий //Azərbaycan xalqaları 2014.-Cild 4.-№ 10.- С.138-146.

**515. Тагиева, Р.** Азербайджанский ковер - важный компонент материальной культуры народа //IRS Наследие.- 2014.- №1.- С. 12-16.

**516. Третьякова, В.** Фантазия на тему «Лен»: В галерее «Натаван» открылась выставка работ Туран Керимбейли: [художника-декоратора] //Каспий.- 2014.- 24 июля.- С.12.

## ГРАФИКА

**517. Гасанзаде, Д.** Эра шаха Исмаила и первые сефевидские рукописи: [Миниатюры рукописи] //IRS Наследие 2014.- №1. - С.18-22.

## МУЗЫКА

**518. \*Аббасова, Р.** Мир, открытый талантам: Десятилетний Эльчин Мамедов стал победителем IV международного конкурса «Музыкальный фейерверк» //Азербайджанские известия.- 2014.- 16 июля.- С. 3.

**519. Азербайджанские музыканты отправились в Швейцарию:** [Исфар Сарабский и Алим Гасымов на Международный джазовый фестиваль] //Ежедневные новости.- 2014.- 11 июля.- С.10.

**520. \*Ахундов, Г.** Горхмаз Ахундов, заслуженный артист Азербайджана: «Тар - это целый мир. Он одновременно и музыкальный символ Азербайджана, и культурное наследие нашего народа» //Азербайджанские известия.- 2014.- 2 июля.- С. 1, 3.

**521. Аяз Гамбарли стал победителем международного конкурса композиторов:** [в Австрии] //Ежедневные новости.- 2014.- 18 июля. - С.10.

**522. В Филармонии состоялся концерт органной музыки:** [органистка-Джамия Джавадова-Спицберг] //Ежедневные новости.- 2014.- 11 июля.- С.10.

**523. \*Гаджиев, И.** «Высокая миссия»: Творческий путь, озаренный великим лидером: [беседа с дирижером и композитором Исмаилом Гаджиевым] //Каспій.- 2014.- 5 июля.- С.12-13.

**524. 12-летняя азербайджанская пианистка покорила Калифорнию:** [Фируза Бейлярлова] //Ежедневные новости.- 2014.- 4 июля.- С. 10.

**525. Зейнал, Б.** Музыка в восточной духовности //Мәдәни һәyat.- 2014.- № 6.- S. 88-89.

**526. Композитор Туркяр Гасымзаде** принял участие в престижных европейских фестивалях //Ежедневные новости.-2014.- 18 июля.- С.10.

**527. \*Маммедов, М.** Маммедали Маммедов, руководитель Научно-исследовательской лаборатории Национальной Консерватории: «Нужно добиваться признания нашей музыкальной культуры на международном уровне»: [беседу провела С.Кязимова] //Азербайджанские известия.- 2014.- 9 июля.- С.13.

**528. \*Третьякова, В.** В дуэте с музыкой: В Баку прошел концерт известной органистки: [Джамили Джавадовой-Спицберг] //Каспий.- 2014.- 3 июля.- С. 13.

**529. \*Шихмамедова, Т.** Музыка моей жизни: Интервью echo.az с Тамиллой Шихмамедовой: [преподавателем музыки] /интервьюер О.Буланова //Эхо. 2014.- 19 июля.- С.6.

### V Международный музыкальный фестиваль «Шелковый путь»

**530. \*Аббасова, Р.** Праздник высокого искусства: V международный фестиваль «Шелковый путь» завершил свою работу //Азербайджанские известия.- 2014.- 9 июля.- С.3.

**531. \*Баннаева, Н.** Музыка Шелкового пути //Азербайджанские известия.- 2014.- 4 июля.- С.1.

**532. В рамках фестиваля «Шелковый путь»** прошел концерт Ансамбля Старинных Музыкальных Инструментов //Бакинский рабочий.- 2014.- 5 июля.- С. 4.

**533. Когда путь продолжается** //Каспий.- 2014.- 3 июля.- С. 12.

**534. DemirBank оказал спонсорскую поддержку V** Международному музыкальному фестивалю «Шеки- Шелковый путь» //Iqtisadiyyat.- 2014.- 4-10 июля.- С. 5.

**535. \*Микеладзе, Г.** Фестиваль национальной гордости: Вспоминая вехи «Шелкового пути» в Шеки //Каспий.- 2014.- 19 июля.- С. 16-17.

**536. Мурсалова, М.** Город-музей Шеки //Неделя.- 2014.- 11 июля.- С.7.

**537. \*Руслан, М.** Состоялось открытие V Международного музыкального фестиваля «Шелковый путь» //Эхо.- 2014.- 3 июля.- С. 8.

**538. \*Султанова, И.** V Международный музыкальный фестиваль «Шелковый путь» //Эхо.- 2014.- 2 июля.- С.8.

**539. Участники V Международного музыкального фестиваля «Шелковый путь» посетили Дом-музей Ниязи //Бакинский рабочий.- 2014.- 11 июля.- С. 6.**

**540. \*Ханджанбекова, Ф.** Шеки принимает гостей//Бакинский рабочий.- 2014.- 2 июля.- С. 7.

**541. \*Ханджанбекова, Ф.** Караван ушел - след остался //Бакинский рабочий.- 2014.- 11 июля.- С.5.

### **Габалинский VI международный музыкальный фестиваль**

**542. \*Багирова, Т.** Волшебные мелодии Габалы В Габале стартовал уже VI международный музыкальный фестиваль, престиж которого растет год от года. Он организован Фондом Гейдара Алиева, реализующим ряд крупных проектов по сохранению и пропаганде музыкального наследия нашей страны //Азербайджанские известия.- 2014.- 25 июля.- С. 1.

**543.\*Габала готовится к очередному международному музыкальному фестивалю //Бакинский рабочий 2014.- 22 июля.- С. 6.**

**544. \*Манаф. Р.** Продолжается VI Габалинский международный музыкальный фестиваль: В его рамках сос-

тоялся очередной вечер камерной музыки //Эхо.- 2014.- 26 июля.- С.7.

**545. \*Манаф, Р.** Продолжается VI Габалинский международный музыкальный фестиваль: В соответствии с программой фестиваля состоялся ряд концертов //Эхо.- 2014.- 31 июля.- С.8.

**546. \*Манафов, Р.** В Азербайджане открылся VI Габалинский международный музыкальный фестиваль, организованный Фондом Гейдара Алиева //Эхо.- 2014.- 25 июля.- С. 8.

**547. \*На фестивале прозвучали** произведения известных композиторов //Бакинский рабочий.- 2014.- 26 июля.- С.3.

### ЭСТРАДА. ЦИРК

**548. \*Алекперова, Д.** Эльдар Гасымов: «Рядом остаются лишь некоторые, искренние, преданные...остаются лишь друзья»: Победитель Евровидения-2011 посвятил свою новую песню и клип своим настоящим друзьям //Эхо.- 2014.- 8 июля.- С.8.

**549. \*Алекперова, Дж.** Эльдар Гасымов: «Я счастлив, что со мной были те, кто мне дорог...» В минувший уик-энд в Equinox Beach Club состоялся первый сольный концерт победителя Евровидения-2011 певца Эльдара Гасымова //Эхо.- 2014.- 22 июля.- С.8.

**550. \*Гасанова, Г.** Летняя романтика: Программа бакинского концерта Эмина Агаларова включила в себя и новые композиции, и любимые хиты //Азербайджанские известия. 2014.- 23 июля.- С.3.

**551. \*Третьякова, В.** В бой идут не только старики: «Бакинская жемчужина» засверкала в очередной раз: [Бакинская команда КВН] //Каспий.- 2014.- 10 июля.- С.12.

## САМОДЕЯТЕЛЬНОЕ ТВОРЧЕСТВО

**552. \*Алекперова, Дж.** Гамлет с чеховской душой: На сцене Бакинского Славянского Университета показали спектакль-компиляцию по мотивам произведений Шекспира и Чехова: [поставленного труппой студентов, актеров-любителей студии «Сфера»] //Эхо.- 2014.- 15 июля.- С.8.

**553. \*Амирова, Л.** Край родной – Азербайджан: Республиканский фестиваль национальных меньшинств завершился красочным гала-концертом //Азербайджанские известия.- 2014.- 1 июля.- С.4.

### X Международный бакинский фестиваль авторской песни

**554. \*Баннаева, Н.** Четырежды юбилейный: X Международный бакинский фестиваль авторской песни по традиции завершился концертом в «Атешгях» //Азербайджанские известия. 2014.-23 июля.- С.3.

**555.\*Буланова, О.** «Вторая серия» Бакинского фестиваля авторской песни началась //Эхо.-2014.- 17 июля.- С.8.

**556. \*Буланова, О.** Гитары, друзья, фестиваль: X Международный фестиваль авторской песни завершил свою работу //Эхо.- 2014.- 31 июля.- С.8.

**557. \*Буланова, О.** Джавид и его команда: Чемпионат мира по футболу не сказался на количестве зрителей Фестиваля авторской песни в Баку //Эхо.- 2014.- 8 июля.- С.8.

**558. \*Буланова, О.** Желаю песен вечных и весомых, желаю вам счастливого пути! //Эхо.- 2014.- 23 июля.- С.8.

**559. Буланова, О.** Жил-был художник один... В Баку продолжается X Международный фестиваль авторской песни //Эхо.- 2014.- 18 июля. - С.8.



**560. \*Буланова, О.** Ох, и тяжела ты, жизнь бардов!...: В Баку прошел очередной концерт X Международного Бакинского фестиваля авторской песни //Эхо.- 2014.- 26 июля.- С.10.

**561.\*Буланова, О.** Песни нашего века: В Баку продолжается X юбилейный Международный фестиваль авторской песни //Эхо.- 2014.- 16 июля.- С.8.

**562. \*Буланова, О.** «Пой, брат! или Бывших бакинцев не бывает» Об очередном концерте X Международного Фестиваля авторской песни //Эхо.- 2014.- 24 июля.- С.8.

**563. \*Буланова, О.** Пока земля еще вертится...: Состоялся очередной концерт Десятого юбилейного Международного фестиваля авторской песни //Эхо.- 2014.- 3 июля.- С.8.

**564. \*Буланова, О.** Праздник каждый день: В Баку продолжается X Международный фестиваль авторской песни //Эхо.- 2014.- 22 июля.- С.8.

**565.Бураковская, К.** Песня без границ: Большая бардовская ночь в Храме огнепоклонников Атешгях //Каспий.- 2014.- 19 июля.- С.14.

**566. \*Бурлаковская, К.** Фестиваль - лакмусовая бумажка: В Баку продолжается X Бакинский международный фестиваль авторской песни //Эхо.- 2014.- 4 июля.- С.8.

## БАЛЕТ. ТАНЦЫ

**567. Ализاده, Ч.** «Я чувствую связь с Родиной»: [беседа с Заслуженной артисткой Азербайджана, балериной Ч.Ализаде] /провела С.Кадырова //Новое время.- 2014.- 21 июля.- С. 13.

**568. \*Мамедов, М.** Порхающая куколка: Тарана Мурадова собирается совершить переворот в мире танца: [о творчестве Народной артистки, солистки и балетмейстера Азер-

байджанского Государственного Ансамбля танца Тараны Мурадовой] //Каспій.- 2014.- 19 июля.- С.15.

**569. \*Микеладзе, Г.** Признание в любви: Юбилейный вечер Розы Джалиловой стал настоящим праздником национального танца: [в Филармонии имени М.Магомаева] //Азербайджанские известия.- 2014.- 2 июля.- С.3.

**570. \*Микеладзе, Г.** Путь к славе: Юбилей Розы Джалиловой как праздник национального танца: [прошел в Филармонии имени М.Магомаева] //Каспій.- 2014.- 1 июля.- С.12.

## КИНО

**571. \*Агаев, Н.** Яркая веха родного кино: Первому азербайджанскому цветному художественному фильму исполнилось 60 лет: [кинокартина «Родному народу» режиссеров-постановщиков - Г.Гусейзаде и Я.Фрида] //Азербайджанские известия.- 2014.- 12 июля.- С. 3.

**572. \*Аяз САЛАЕВ, киновед:** «Поддержка культуры государством позволяет быть независимыми от мировой конъюнктуры» //Азербайджанские известия.- 2014.- 16 июля.- С.1, 3.

**573. \*Кельбизаде, Э.** Дипломат от искусства: Жизненное кредо Рзы Тахмасиба //Каспій.- 2014 - 8 июля.- С.7.

**574. Керимов, В.** Рифму на «счастье» так и не нашел, но головой «ударился» в актерское счастье: [беседа с актером театра и кино В.Керимовым] /провел Р.Орхан //Вышка.- 2014.- 25 июля.- С. 8-9.

**575. \*Кязымзаде, А.** Летописец кино: Творческая биография не заканчивается с уходом на заслуженный отдых: [памяти Ниязи Бадалова] //Каспій.- 2014.- 1 июля.- С.13.

**576. \*Мамедов, М.** Внимание: мотор! Арзу Уршан: Посредством кино объясняюсь в любви к Азербайджану: [о творчестве кинорежиссера] //Каспій.- 2014.- 12 июля.- С.16.

**577. \*Теймур Гаджиев, кинорежиссер:** «Приглашение на фестиваль в Палм-Спрингс стало для меня полной неожиданностью //Азербайджанские известия.- 2014.- 12 июля.- С. 1-2.

**578. Ульви Мехти стал** членом Гильдии киноведов и кинокритиков РФ //Ежедневные новости.- 2014. - 18 июля.- С. 10.

### Международный фестиваль туристических фильмов

**579. \*Гран-при бакинского фестиваля** завоевал фильм австралийского режиссера //Бакинский рабочий.- 2014.- 1 июля.- С.10.

**580. \*Кязимова, С.** Приглашение в Бароссу: Гран-при Международного фестиваля туристических фильмов получила лента режиссера Джеффри Дарлинга //Азербайджанские известия.- 2014.- 2 июля.- С.3.

**581. Фестиваль подвел итоги** //Каспій.- 2014.- 1 июля.- С.11.

### ТЕАТР

**582. Актерское мастерство позволяло** ей воплотить на сцене множество разноплановых образов: [памяти актрисы Музыкального Театра Ханым Гафаровой] //Вышка.- 2014.- 18 июля.- С. 16.

**583. \*Велиев, Н.** Резонанс успеха: Азербайджанский режиссер примет участие в международном проекте: [беседа с актером ТЮЗа, Заслуженным артистом Азербайджана Нофелем Велиевым] //Каспій.- 2014.- 15 июля.- С. 12.

**584. \*Лалаев, А.** Приглашение принято: В октябре труппу музыкального театра ждет Сибирь: [беседа с Заслуженным деятелем, искусствоведом, директором Театра Музыкомедии А. Лалаевым] //Каспій.- 2014.- 12 июля.- С. 19.

**585. \*Ханджанбекова, Ф.** Дар божий - Барат: [Творческий портрет Народной артистки Б.Шекинской] //Бакинский рабочий.- 2014.- 15 июля.- С. 6-7.

**586. Шахмардан, К.** «Свой среди чужих»: Кямран Шахмардан: Я только сейчас начинаю понимать, что такое театр: [интервью с театральным режиссером К. Шахмарданом] /провела Л.Багирзаде //Каспій.- 2014.- 17 июля.- С. 11-12.

### Русский Драматический Театр имени Самела Вургуня

**587. \*Асадова, И.** Русский драматический театр получил два диплома на Международном фестивале в России, где с успехом был представлен спектакль «Маскарад» в постановке А.Шаровского //Эхо.- 2014.- 1 июля.- С.8.

**588. Мурсалова, М.** Международный фестиваль оценил наших профессионалов: [об участии театра на фестивале в Сергиевом Посаде] //Комсомольская правда (Азербайджан).- 2014.- 1- 7 июля.- С.9.

**589. \*Шаровский, А.** Кровь, пот и слезы...: Александр Шаровский подводит итоги сезона: [Беседа с главным режиссером РДТ, Народным артистом Александром Шаровским] /провела В.Третьякова //Каспій.- 2014.- 8 июля.- С.13.

### ТУРИЗМ

**590. Агаджанова, Дж.** Вниманию выезжающих на отдых за рубеж: [обращение Министерства Культуры и Туризма] //Неделя.- 2014.- 18 июля.- С.3.

**591. Агаджанова, Дж.** Нахчыван-«минеральная» столица Азербайджана //Комсомольская правда (Азербайджан).- 2014.- 15-21 июля.- С.16.

**592. Агаджанова, Дж.** Нафталан-центр отдыха и выздоровления //Комсомольская правда (Азербайджан) 2014.-22-28 июля.- С.17.

**593. Агаджанова, Дж.** Шеки-райский уголок отдыха: Исторический город привлекает туристов //Комсомольская правда (Азербайджан).- 2014.- 1-7 июля.- С.16.

**594. Агаджанова, Д.** Губа-яблоневоый сад: Район имеет хорошие возможности для охоты и рыбной ловли //Комсомольская правда (Азербайджан).- 2014.- 8-14 июля.- С.16.

**595. \*Ахундов, А.** Открытие года: Высокие темпы развития туризма в Азербайджане привлекают внимание мирового экспертного сообщества //Азербайджанские известия.- 2014. - 25 июля.- С.1-2.

**596. \*Джафаров, Д.** Ректор Азербайджанского Института Туризма: «Нужны свежие идеи, чтобы найти свою нишу в мировом туристическом бизнесе» //Азербайджанские известия.- 2014.- 17 июля.- С. 1, 3.

**597. Мамедгусейнова, С.** Вопрос о подготовке гидов актуализируется: В рамках подготовки к Евроиграм- 2015 Минкультуры и туризма готовит проекты //Комсомольская правда (Азербайджан).- 2014.- 15-21 июля.- С. 9.

**598. Министр: Все отели должны быть лицензированы** //Новое время.- 2014.- 5-7 июля.- С.12.

**599. Министерство Культуры и Туризма** Азербайджана обратилось к гражданам, выезжающим на отдых за рубеж //Вышка.- 2014.- 18 июля.- С.3.

**600. Мурсалова, М.** Развитию туризма помогут газеты и журналы //Неделя.- 2014.- 25 июля.- С.8.

**601. \*Нахид БАГИРОВ, председатель** правления Ассоциации туризма в Азербайджане: «Внутренний туризм зас-

луживает особого внимания» //Азербайджанские известия.-  
2014.- 25 июля.- С.2.

## **İstifadə olunmuş jurnal və qəzetlərin siyahısı**

1. Azərbaycan xalçaları.- 2014.- Cild 4.-№ 10.
2. Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri:  
Tarix,fəlsəfə və hüquq seriyası.- 2013.- № 1
3. Mədəni həyat.- 2014.- № 6.

- 
4. Azad Azərbaycan
  5. Azadlıq
  6. Azərbaycan
  7. Azərbaycan müəllimi
  8. Bakı xəbər
  9. 525-ci qəzet
  10. Ekran-efir
  11. Ekspres
  12. Ədalət
  13. Ədəbiyyat qəzeti
  14. Həftə içi
  15. Xalq cəbhəsi
  16. Xalq qəzeti
  17. İki sahil
  18. İqtisadiyyat
  19. Kaspi
  20. Kredo
  21. Mədəniyyət
  22. Mövqe
  23. Olaylar

- 24.** Olimpiya dünyası
- 25.** Palitra
- 26.** Respublika
- 27.** Reyting
- 28.** Səs
- 29.** Türküstan
- 30.** Üç nöqtə
- 31.** Yeni Azərbaycan
- 32.** Zaman
- 33.** Вышка



## Список использованных журнал и газет

1. Azərbaycan xalqaları.- 2014.- Cild 4.-№ 10.
2. IRS Наследие.- 2014.- №1.
3. Мədəni həyat.- 2014.- № 6.

- 
4. Азербайджанские известия
  5. Бакинский рабочий
  6. Вышка
  7. Ежедневные новости
  8. Каспій
  9. Комсомольская правда в (Азербайджане)
  10. Неделя
  11. Эхо
  12. Iqtisadiyyat

## Mündəricat

<b>I. Mədəniyyət</b> .....	4
Mədəniyyət, incəsənət və turizm haqqında rəhbər materiallar .....	4
“Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı” .....	7
Şəkidə beynəlxalq şirniyyat festivalı .....	8
Mədəni əlaqələr .....	9
Fransanın Kann şəhərində keçirilən Azərbaycan günləri .....	15
“İpək Yolu” V Beynəlxalq musiqi festivalı .....	18
Montrö Caz Festivalında .....	20
Saraylar, Mədəniyyət Evləri və İstirahət Parkları .....	20
İnformasiya və reklam işi .....	21
Kitabxana işi .....	21
Muzey işi .....	22
Tarix və mədəniyyət abidələri .....	23
<b>II. İncəsənət</b> .....	23
Rəngkarlıq .....	23
Dekorativ-tətbiqi incəsənət .....	26
Qrafika.....	30
Bədii fotoqrafiya .....	30
Heykəltəraşlıq .....	30
Musiqi .....	30
VI Qəbələ Beynəlxalq Musiqi Festivalı.....	36
Xalq Yaradıcılığı.....	37
Balet və Rəqs .....	38
Kino .....	38
II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı.....	41
Teatr .....	41

Akademik Milli Dram Teatrı .....	46
Gənc Tamaşaçıları Teatrı.....	47
Azərbaycan Dövlət Musiqili Teatrı.....	47
“Yuğ” Dövlət Teatrı.....	48
<b>III. Turizm</b> .....	48
Bu buraxılışda istifadə olunmuş jurnal və qəzetlərin siyahısı.....	78

## Содержание

<b>I. Культура</b> .....	54
Руководящие материалы по культуре и искусству .....	54
«Бакинская конференция - первая платформа по обмену культурой и цифрованием».....	54
Международный фестиваль национальных сладостей в Шеки .....	55
Культурные связи .....	55
Дни культуры Азербайджана в Каннах .....	58
Фонд Гейдара Алиева .....	60
Дворцы, Дома Культуры и Парки Культуры и Отдыха .....	60
Музейное дело .....	61
Памятники истории и культуры .....	62
<b>II. Искусство</b> .....	62
Республиканский фестиваль Azerbaijan Art Festival 2014 .....	62
Изобразительное искусство .....	64
Художественная фотография .....	65
Декоративно-Прикладное Искусство.....	66
Графика .....	66
Музыка .....	67
V Международный музыкальный фестиваль «Шелковый путь» .....	68
Габалинский VI международный музыкальный Фестиваль .....	69
Эстрада. Цирк.....	70
Самодетельное Творчество .....	71
X Международный бакинский фестиваль авторской песни Балет. Танцы .....	72
Кино .....	73
Международный фестиваль туристических фильмов ....	74

Театр .....	74
Русский Драматический Театр имени Самеда Вургунна .....	75
<b>III. Туризм</b> .....	75
Список использованных журнал и газет .....	80

**Mədəniyyət, incəsənət və turizm**  
**haqqında yeni ədəbiyyat: İyul – 2014**

Korrektorlar:

*A.Qocayeva*  
*Z.Məmmədova*

Kompyuter tərtibatı və dizayn:

*Z.Hüseynova*

M.F.Axundov adına Azərbaycan  
Milli Kitabxanasının mətbəəsində  
ofset üsulu ilə çap olunmuşdur.

Ünvan: Bakı, Xaqani küç. 57

Kağız formatı: 60x84 1/16

Həcmi: 5, 3 ç.v.

Sifariş: 17

Çapa imzalanmışdır: 06.08.2014

Tirajı 50

Pulsuz